



AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQISI

RESPUBLIKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

27 APREL 2018-ci il CÜMƏ № 93 (6126) GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADİ QƏZET WWW.RESPUBLIKA-NEWS.AZ

Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri

Prezident İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyn dövləti ilə bu ölkəyə səfəri başlayıb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 26-da Prezident İlham

Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Görüşdə "Şahdəniz" layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparıldı. "Şəfəq-Asiman" strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında gö-

rülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edildi. Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın hazırkı səviyyəsinədən məmnunluq ifadə olundu.

AZƏRTAC

Prezident İlham Əliyev Britaniya parlamentinin bir qrup üzvü ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Londonda Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Bləkmən, Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morris ilə birgə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Britaniya parlamentinin üzvləri dövlətimizin başçısını prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdilər. Lord Devid Evans və Devid Morris ölkəmizdə səvərmə prosesini müşahidə etdiklərini və seçkilərin yüksək səviyyədə təşkil olunduğunu dedilər. Prezident İlham Əliyev təbrikə görə

minnətdarlığını bildirdi. Dövlətimizin başçısı seçkilər zamanı səvərmənin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şəraitin yaradıldığını dedi. Görüşdə Azərbaycanda davamlı inkişafın təmin edildiyi qeyd olundu. Britaniya parlamentinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupları ilə əməkdaşlıq məsələləri müzakirə olundu.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər

verir ki, görüşdə Alan Dunkan dövlətimizin başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Qeyd etdi ki, Prezident İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycanın sürətlə inkişafının davamlı olmasını təmin edəcək.

Söhbət zamanı ikitərəfli və regional əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra

Əlahəzrət, Niderland Krallığının milli bayramı - Kral Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınıza şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və

xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 24 aprel 2018-ci il.

Syerra-Leone Respublikasının Prezidenti Zati-aliləri cənab Culius Maada Bioya

Hörmətli cənab Prezident, Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz və ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, qarşdakı fəaliyyətinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 24 aprel 2018-ci il.

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya

Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adından və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 24 aprel 2018-ci il.

Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri ilə görüşü olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Londonda Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyaın həmsədri Baronessa Rona Feyrhed ilə

görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Baronessa Rona Feyrhed Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik etdi. O, Bakıya səfəri ni məmnunluqla xatırladı.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beşinci beynəlxalq elmi konfransın iştirakçılara

Hörmətli konfrans iştirakçıları!

Sizi ürəkdən salamlayıq, soyqırımı problemlərinə həsr olunduğu beynəlxalq elmi konfransın işinə uğurlar arzulayıram.

Bu günlər xalqımıza qarşı 1918-ci ildə millətçi erməni-dəşnak və bolşevik silahlı dəstələri tərəfindən törədilmiş soyqırımın 100 illiyinə təsadüf edir. Həmin dövrdə ölkəmizin müxtəlif regionlarını bürümüş milli-dini zəmində kütləvi qətl və talanlar konfransın təşkil olunduğu Qusar ərazisində də xüsusi əməliyyatla həyata keçirilmişdir. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyəti tarix boyu xalqımızın məruz qaldığı etnik təmizləmə, deportasiya, terror və soyqırımı aktlarının ağır-acısını unutmur, verdiyi qurbanların xatirəsini daim uca tutur.

Hazırda dünyada sülh və əmin-amanlığa qarşı təhdidlərin artması xalqların dinc birgəyaşayışına və qarşılıqlı faydalı əməkdaşlığına ciddi təhlükə yaradır. Təəssüf ki, milli, irqi və dini ayrı-seçkilikdən doğan ekstremist fəaliyyət və terror müasir dövrün acı reallığına çevrilmişdir. Beynəlxalq birliyin planetimizin müxtəlif guşələrində cərəyan edən qanlı münasibətlərin

qişələrə və kütləvi zorakılıq hallarına ikili standartlar prizmasından yanaşması həmin dəhşətli belələrin qarşısının alınması yolunda böyük maneə yaradır.

Dünyanı qanlı faciələrdən, dağıdıcı qüvvələrin qeyri-insani əməllərindən qorumaq üçün bütün etnik təmizləmə və soyqırımı hadisələrinin obyektiv hüquqi və siyasi qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də tarixin qaranlıq səhifələrinin dərinlən araşdırılması, gerçək fakt və dəlillərə söykənən həqiqətlərin aşkara çıxarılaraq, geniş ictimaiyyətə çatdırılması ədalətli qərarların qəbul olunmasında vacib rol oynaya bilər.

İnanıram ki, bugünkü konfransda aparılan səmərəli müzakirələr soyqırımların tədqiqi sahəsində formalaşmış müsbət elmi ənənələri davam etdirəcək, dünya alimlərinin sənədlə əsərlərinin işıq üzünə gəlməsinə təkan verəcəkdir. Bu şərtlə və məsuliyyətlə işinizdə hər birinizə uğurlar arzulayıram.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 25 aprel 2018-ci il.

Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin görüşü



Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sonra Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında sənəd imzalandı.

Sənədi SOCAR-ın prezidenti Röv-

naq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzaladılar.

Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri aprelin 26-da başa çatıb.

AZƏRTAC

SƏMİMİ TƏBRİKLƏR

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbədən təbrik edirəm.

Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsinə dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar dileyirəm.

Hörmətlə,

Angela Merkel
Almaniya Federativ Respublikasının
Federal Kansleri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Dünya Taekvando Federasiyası adından səmimi qəlbədən təbrik edirəm. Seçkilərdə inamlı qələbənz Azərbaycanın inkişafı naminə gördüyünüz böyük işlərə xalqın verdiyi qiymətin təsdiqidir.

Dünya Taekvando Federasiyası ilə Azərbaycan Respublikası arasında çox gözəl işgüzar münasibətlər mövcuddur. Son illər ərzində idmanın taekvando növü Azərbaycanda çox geniş inkişaf edib və biz bu işdə Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Federasiyamızın hər bir üzvü Azərbaycanda taekvandonun daha da inkişaf etməsi üçün Sizinlə sıx əməkdaşlıq etmək niyyətindədir.

Zati-aliləri, Sizə prezidentliyinizin yeni dönəmində daha böyük uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Çunq Von Ço
Dünya Taekvando Federasiyasının prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Moskva hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycan xalqı demokratik və iqtisadi dəyişikliklərin daha da inkişaf etdirilməsi, sabitliyin, dövlətçiliyin möhkəmləndirilməsi xeyrinə mühüm seçim etdi. Bu seçim Rusiya ilə mehriban qonşuluğun və çoxtərəfli əməkdaşlığın da inkişafına töhfə verəcəkdir.

Azərbaycan Respublikası ilə qarşılıqlı fəaliyyət bizim yaxın xarici ölkələrlə çoxtərəfli əlaqələrimizin prioritet istiqamətlərindən biridir.

Əminəm ki, tərəfdaşlığımızın keyfiyyətə yeni in-

kişaf səviyyəsinə çatması üçün hazırda ən əlverişli şərait mövcuddur. Biz də öz tərəfimizdən bu prosesin sürətləndirilməsi üçün nə lazımdırsa etməyə hazırıq.

Ölkələrimiz arasında yaranmış konstruktiv əlaqələr qarşılıqlı inkişafın tələbi naminə inkişaf etdirmək üçün Sizin səylərinizi yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Sergey Sobyenin
Rusiya Federasiyası Moskva şəhərinin meri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq Miqrasiya Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbədən təbrik etməyi özümə şərəf bilir və bundan məmnunluq duyuram.

Miqrasiya XXI əsrin global gündəliyində əsas məsələlərdən biri kimi yer alıb və ölkənizdə bu məsələyə xüsusi diqqət yetirilir. Beynəlxalq Miqrasiya Təşkilatı 1996-cı ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir və miqrasiya ilə bağlı məsələlərin həllində hökumətinizə yardım edir.

Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən miqrasiyanın fərdlər, icmalar və ümumiyyətlə cəmiyyət üçün yaratdığı imkanların daha yaxşı tənzimlənməsi istiqamətində hökumətinizlə Bakıda, Cenevrədə və digər yerlərdə müzakirələri davam etdirmək niyyətindəyik.

Səmimi qəlbədən inanıram ki, Azərbaycan Respublikası ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq möhkəmlənməkdə və dərinləşməkdə davam edəcək və ölkənizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Zati-aliləri, prezidentliyinizin yeni dönəmində Sizə böyük uğurlar dileyir və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Uilyam Leysi Svinq
Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbədən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə daha da inkişaf edəcək.

İnanıram ki, Azərbaycan Respublikası ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında ən yüksək səviyyədə olan əlaqələr davam etdiriləcək və gələcəkdə daha da möhkəmlənəcək.

Hörmətli cənab Prezident, mənim ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Francis Qarri
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Yenidən dövlət başçısı seçilməyiniz və xalqınızın Zati-alinizə böyük etimadının aydın təzahürü olan inamlı qələbənz münasibətilə Sizi İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə ölkələrimiz arasındakı münasibətlərin daim qarşılıqlı məmnunluq doğuracağına əminliyimi ifadə edir və bu xoş fürsətdən istifadə edərək Sizə ən səmimi salamlarımı çatdırıram.

Dərin ehtiramla,

Sercio Divina
İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, İtaliya Senatının senatoru

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbədən təbrik edirəm. Azərbaycan Milli Paralimpiya Komitəsinə göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Azərbaycan Milli Paralimpiya Komitəsinin sürətlə inkişaf etməsinə görmək məni çox sevindirir. Paralimpiya oyunlarına nisbətən yeni qoşulan bir ölkənin idmanın bu sahəsində yüksək uğurlar qazanmasını görmək çox xoşdur. Bu uğurlar Sizin Milli Paralimpiya Komitəsinə göstərdiyiniz yüksək diqqət və qayğının nəticəsidir.

Prezidentliyinizin yeni dönəmində Sizə daha böyük uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Milli Paralimpiya Komitəsi qarşıdakı illərdə daha böyük nailiyyətlər əldə edəcəkdir.

Dərin hörmətlə,

Filip Kraven
Beynəlxalq Paralimpiya Komitəsinin sabiq prezidenti

Xronika

ÖTƏN GÜNLƏRİN TARİXİ ANLARI



2018-ci il aprelin 11-də keçiril-miş Prezident seçkilərində xalqın böyük istəyi və seçimi ilə möhtə-rəm İlham Heydər oğlu Əliyev azad, ədalətli, şəffaf və demokrati-k şəraitdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezidentin Azərbaycana, xalqa sədaqət andı içdiyi uğurlu gündən başlayaraq onun gərgin iş günü tükənməz enerji ilə, çoxcəhətli ictimai-siyasi fəaliyyətlə davam edir.

Böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyevin siyasi kursunu, onun keçdiyi şərəfli yolu ləyaqətlə davam etdirən möhtəram İlham Əliyev hər bir Azərbaycan vətəndaşının prezidentidir. Ölkəmizin həyatında yeni mərhələnin reallaşması onun yorulmaz fəaliyyəti, dərin zəkası, uzaq-görənliyi ilə sıx bağlıdır.

İlham Əliyevin gündəlik gərgin əməli fəaliyyəti sayəsində son 15 il ərzində ölkəmizin ictimai-iqtisadi və sosial həyatının misli görünməmiş yüksəlişi bütün dünya ictimaiyyətinin də diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycan böyük yüksəliş yolundadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il aprel ayının 18-dən başlayan gündəlik fəaliyyəti, səfərləri, görüşləri, çıxış-ları, nitqləri, məruzələri, müsahibələri və qəbülləri ardıcılıqla yada salınacaq, oxucuların nəzərinə çatdırılacaqdır. Burada həmin "Xronika-ötən günlərin tarixi anları" təqdim olunur.

"Respublika".

Xronika Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının "Azərbaycan Respublikasının Prezidenti: Gündəlik fəaliyyətin xronikası" adlı elektron bibliografik göstəricisinin materialları əsasında hazırlanmışdır.

(əvvəlki 20, 21 və 25 aprel tarixli saylarımızda)

24 aprel 2018-ci il



- Prezident İlham Əliyev Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru-qəbul edib.
- **Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri:** Ankaranın "Esenboğa" hava limanında qarşılanma.



- **Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri:** Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət.
- **Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri:** Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər.

25 aprel 2018-ci il

- **Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri:** Ankarada rəsmi qarşılanma mərasimi.
- **Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri:** Prezident İlham Əliyev Ankarada Anıtgöbəri ziyarət edib.
- **Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri:** Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb.
- **Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri:** Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətek görüşü.



- **Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri:** Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı.
- **Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri:** Azərbaycan-Türkiyə sənədləri imzalanıb.
- **Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri:** Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı.
- **Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri:** Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb.

(davamı növbəti saylarımızda)

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu Beynəlxalq görüşündə iştirak edib

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə Rusiyanın "Şərəf" ordeni təqdim olunub



Aprelin 25-də və 26-da Soçidə təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu Beynəlxalq görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə 117 ölkə, o cümlədən Azərbaycan da təmsil olunub.

Bir sıra ölkələrin təhlükəsizlik şuraları katiblərinin, prezidentlərin və Baş nazirlərin milli təhlükəsizlik üzrə köməkçilərinin, güc qurumlarının rəhbərlərinin iştirak etdikləri beynəlxalq görüşdə qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Diqqətə çatdırılıb ki, Soçi görüşü beynəlxalq təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın qurulması üçün əlverişli platformadır.

Görüşü açan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubunu oxuyub, gündəliyə daxil edilən mövzular barədə məlumat verib.

Görüşdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze təmsil ediblər.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu görüşündə "Bey-



nəlxalq terror təşkilatlarının strategiyası və taktikası-nın təkamülü" mövzusunda çıxış edib. Çıxışda beynəlxalq terrorçu təşkilatların fəaliyyətində müşahidə

olunan son tendensiya barədə məlumat verilib, habelə bu destruktiv fəaliyyətin qarşısının alınması üçün bütün dövlətlərin səylərinin birləşdirilməsinin və terrorçuluğa münasibətdə ikili standartlar siyasətin-dən imtina edilməsinin vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. Nikolay Patruşev qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Rusiyanın "Şərəf" ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Nikolay Patruşev sərəncamı və ordeni Ramiz Mehdiyevə təqdim edib.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Rusiya Prezidentinin ona göstərdiyi yüksək diqqətə görə təşəkkürünü bildirib. Vurğulanıb ki, Rusiya-Azərbaycan əlaqələri dinamik inkişaf edir, ölkələrimiz arasında daim dialoq aparılır və bu işdə dövlət başçılarının mühüm rolu var.

Ramiz Mehdiyevin Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşündə region-da və dünyada vəziyyət və təhlükəsizlik məsələləri təhlil olunub, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

AZƏRTAC

Azərbaycan ilə Dünya Bankı arasındakı əməkdaşlıq əlaqələri müzakirə olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövsən Rzayev aprelin 26-da Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Navid Hasan Naqvi Rövsən Rzayevi yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Təbrikə görə təşəkkür edən komitə sədri Rövsən Rzayev



Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlıqı yüksək qiymətləndirib.

Görüşdə Navid Hasan Naqvi məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

Rövsən Rzayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlıq şəraitində uğurla davam etdirilib. İstər məcburi köç-

künlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr ölkəmiz üçün mühüm önəm kəsb edir.

Komitə sədri məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin bundan sonra da uğurla icra olunacağına əminliyini ifadə edib.

Navid Hasan Naqvi ölkəmizdə həyata keçirilən layihələrə dəstək verdiyinə görə, Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

AZƏRTAC

İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin bir sıra müəssisələrinin fəaliyyəti ilə tanış olub

Aprelin 26-da kənd təsərrüfatı naziri İnam Kərimov "Baytarlıq şəhərciyi", Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binası ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə İnam Kərimov "Baytarlıq şəhərciyi"ndə yerləşən nazirliyin Aqrar Elm və İnformasiya Mərkəzi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Kənd Təsərrüfatı Muzeyi, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) inzibati binasında olub. Nazirə bu qurumların fəaliyyət sahələri barədə ətraflı məlumat verilib.

Daha sonra nazir Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binasında olub. İnam Kərimov əvvəlcə Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət və Respublika Karantin Ekspertiza mərkəzlərinin laboratoriyalarında yaradılan şəraitlə maraqlanıb.

Nazirə Respublika Karantin Ekspertiza Mərkəzinin tərkibində Entomologiya, Fitopatologiya, Virusologiya, Fitohelmintologiya, Herbolgiya və Molekulyar diaqnostika,



Dənin keyfiyyət göstəricilərinin təyini laboratoriyalarının, Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin tərkibində isə pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının və ağır metalların təyini, həmçinin digər laboratoriyaların fəaliyyət göstərdiyi barədə məlumat verilib.

İnam Kərimov Dövlət Xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemləri (VAIS) və burada görülməli işlərlə də yaxından tanış olub. Nazirə idxal-ixrac prosesində "bir pəncərə" prinsipi, xidmətin elektronlaşdırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

AZƏRTAC

ABŞ Kongresində Azərbaycanın siyasəti təqdir olunub

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Stiv Kohen bəyanatla çıxış edib.

AZƏRTAC

xəbər verir ki, konqresmen ABŞ-ın Etnik Anlaşma Fondu tərəfindən bu il aprelin 18-də Konqresdə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb.

Bəyanatda Azərbaycanda fəal yəhudi icmasının yaşadığı və əhalisinin çoxunun müsəlmanlardan ibarət olmasına baxmayaraq, İsraillə dost münasibətləri ilə seçilən ölkə olduğu bildirilir. Azərbaycanın İsrailə öz tərəfdaşlığını saxladığı və gücləndirdiyi qeyd olunur. Bununla yanaşı, Azərbaycanın müstəqilliyini elan edəndən dərhal sonra, 1992-ci ildən etibarən ABŞ-la güclü diplomatik münasibətlərə malik olduğu diqqətə çatdırılır. Bəyanatda, həmçinin bu il Azərbaycanın müsəlman dünyasında ilk demokratik respublika qurmasının yüzilliyinin qeyd olunduğu vurğulanır.

AZƏRTAC

Yeni Baş nazir: ziyalı, sədaqətli, məsuliyyətli və peşəkar



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclis Baş nazir vəzifəsinə Novruz Məmmədovun təyin edilməsi razılıq verdikdən sonra, bu hadisə ilə bağlı müsbət fikirlər səsləndirilir, təyinatın uğurlu olduğunu sübut edən kifayət qədər faktlar göstərilir. Doğrudan da, Novruz Məmmədovun həyat və fəaliyyətinə nəzər salanda, öz zəhməti və biliyi ilə keçdiyi yolun məzmunu Baş nazir vəzifəsinə tam layiqli kadr olduğu qənaətinə yaraşır. Özünün də dəfələrlə etiraf etdiyi kimi, ulu öndər Heydər Əliyevin yanında işləməsi bütün həyat kreditunu müəyyənləşdirib və onun üçün böyük məktəb olub. Novruz Məmmədov bütün fəaliyyəti boyu məsuliyyəti, ünsiyyət mədəniyyəti, biliyi, nizam-intizamı, yüksək təşkilatçılıq qabiliyyəti, təşəbbüskarlığı və qətiyyətli vətəndaş mövqeyi ilə fərqlənib. Azərbaycan Prezidenti İlham Əliyev ona yüksək və məsuliyyətli vəzifəyə etibar etməklə kadr təyinatında çoxsaylı faktorları dəqiqliklə nəzərə aldığı bir daha nümayiş etdirib. Bütün bunlar Novruz Məmmədovun yeni yüksək vəzifədə uğurla fəaliyyət göstərəcəyi barədə fikir yürütməyə əsas verir.

Heydər Əliyev məktəbi: Baş nazirin şəxsi və peşə keyfiyyətləri haqqında

Prezident İlham Əliyev dövlət idarəçiliyi sisteminə daim təkmilləşdirir. Dövlətimizin başçısı bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqlarını, milli mənafərləri nəzərə alır. İlham Əliyevin növbəti müddətə Prezident seçilməsindən sonra yeni hökuməti məhz həmin prinsiplər üzrə formalaşdıracağı heç kəsə şübhə doğurmurdu.

Prezident İlham Əliyev vitse-prezidentlik institutunu yaradanda ekspertlər bunu vaxtında atılmış çox düzgün addım kimi dəyərləndirilib. Nazirlər Kabinetinin yeni tərkibinin layiqli kadrlardan formalaşdırılması haqqında da eyni fikri söyləmək olar. Baş nazir vəzifəsinə Novruz Məmmədovun təyin olunması bu baxımdan xüsusi vurğulanmalıdır.

Məsələ ondan ibarətdir ki, Novruz Məmmədov uzun illərdir yüksək dövlət vəzifələrində səmərəli fəaliyyəti ilə özünü doğrultmuş peşəkar kadrır. Ulu öndər Heydər Əliyev Novruz Məmmədovun fəaliyyətinə yüksək qiymət verərək ona tədricən daha məsuliyyətli və dövlətçilik baxımından əhəmiyyətli vəzifələr tapşırırdı. Ekspertlərin vurğuladığı əsas məqamlardan biri odur ki, Novruz Məmmədov həm də təhsil və elm sahəsində uğur qazanmış ziyalılarıdır. Azərbaycanın yeni Baş naziri professorudur, uzun müddət ali təhsil müəssisəsində məsul vəzifə tutub. Bir neçə xarici dil bilir - fransız, ingilis, rus və türk dillərində mükəmməl biliyə malikdir. Vaxtilə ulu öndər Heydər Əliyevin tərcüməçisi işləməsi, təbii ki, Novruz Məmmədov üçün böyük məktəb olub.

Bundan başqa, Novruz Məmmədov uzun müddət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinə rəhbərlik edib, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi işləyib. Hazırda beynəlxalq münasibətlər üzrə yüksək səviyyəli mütəxəssisi kimi tanınan Novruz Məmmədov müasir geosiyasətin nəzəri və praktiki məsələlərinə dair bir neçə kitabın müəllifidir. Bu kitablardan tələbələr və gənc mütəxəssislərlə yanaşı, diplomatlar və tədqiqatçılar da faydalanırlar.

Yeni Baş nazirin bioqrafiyasında diqqət çəkən daha bir məqam onun sadə və zəhmətkeş ailədə böyüyüb boya-başa çatmasıdır. Novruz Məmmədovla birlikdə çalışan insanların hamısı onu ünsiyyətli, işini dərinlən bilən, səmimiyyətli, mədəni davranış, zəhmətkeşliyi, alicənablığı və müasirliyi ilə fərqlənən insan kimi səciyyələndirir. Göründüyü kimi, onun kadr kimi peşəkərligi, yüksək insani keyfiyyətləri bir-birini tamamlayır və harmoniya yaradır. O, daim axtarırsadır və özünü təkmilləşdirməyə çalışır.

Bütün bunların üzərinə niyə bir qədər detallı dayanırıq? Çünki dövlət başçısı İlham Əliyevin kadr seçimində zərgər dəqiqliyi ilə qərar qəbul etdiyini və bu zaman çoxsaylı faktorlara önəm verdiyini dərk et-

mək gərəkdir. Prezident kadrların peşəkar səviyyəsi ilə yanaşı, onların dövlətçiliyə sədaqətini, mədəni səviyyəsini, biliyini və əxlaqını da nəzərə alır.

Digər tərəfdən, bir sıra dairələrin azərbaycanlı memurlar haqqında realılığa uyğun olmayan təsəvvürlər formalaşdırmasına imkan vermək olmaz. O cümlədən Azərbaycanın yeni Baş nazirinin hansı müsbət keyfiyyətlərə malik olduğu barədə hər kəsin konkret təsəvvürü olmalıdır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində ziyalı, savadlı, yüksək ünsiyyət mədəniyyətinə malik və işini yaxşı bilən insanlara üstünlük verirlər. Novruz Məmmədovda bu keyfiyyətlərin hamısı vardır.

Bu kontekstdə qonşu dövlətlərin kadr siyasətinə də nəzər salmaq yerinə düşər. Bu dövlətlərdə yüksək vəzifələrə gətirilən kadrlar sırasında elm və təhsil sahəsində çalışmış, elmi rütbəsi və elmi dərəcəsi olanları xüsusi vurğulayırlar. Çünki XXI əsr intellektlərin, zəkaların və mədəniyyətlərin yarış dövrüdür. Azərbaycanda da Baş nazirin məhz həmin keyfiyyətlərə malik insan olması qururvericidir. Bu reallığı bir kənara qoyub, həqiqətdən çox uzaq fikirlər səsləndirən, yaxud yanlış rəy formalaşdırmağa cəhd edən hər kəsi öz vicdanının mühakiməsinə buraxırıq.

Sabaha inamla: gələcək fəaliyyətin əsas istiqamətləri

Novruz Məmmədov Milli Məclisin onun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verməsindən sonra parlamentdəki çıxışı zamanı deyib: "Baş nazir vəzifəsi çox çətin, lakin şərəfli vəzifədir. Dövlətimizin başçısı İlham Əliyev ilə birlikdə işləmək çox şərəflidir". Bu, dövlətçilik baxımından yüksək bir mövqedir. Təbii ki, Baş nazir öz vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir və eyni zamanda, dövlətimizin başçısından layiqincə gələcəyi qətiyyənlə şübhə doğurmur. Bu məqamı onun Azərbaycan dövlətçiliyi ilə bağlı ifadə etdiyi fikirlərdən də aydın duymaq olar: "Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir ölkədir. Azərbaycan ən mürəkkəb geosiyasi məkanda yerləşir. XXI əsrin ikinci onilliyində dünyada gərgin proseslərin getdiyi belə bir vəziyyətdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və uğurlu dinamik inkişafın davam etdirilməsi bizim hər birimizin qarşısında çox böyük vəzifələr qoyur". Novruz Məmmədov fikirlərinə davam edərək, bunun çox çətin vəzifə olduğunu və onun öhdəsindən gəlmək üçün Azərbaycan Prezidentinin rəhbərliyi ilə, dövlət və hökumət strukturları, eyni zamanda, Milli Məclis ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyini bəyan edib: "Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidentinin rəhbərliyi ilə davam etdirək".

Bu fikirlərdəki məntiqə diqqət yetirsek görərik ki, Novruz Məmmədov üzərinə düşən vəzifənin vacibliyini, ulu öndərin müəyyənləşdirdiyi dövlət quruculuğu kursunun alternativsizliyini və Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək məsuliyyətini dərinlən dərk edir. Şübhəsiz, bütün bunlar müasir dövrün tələbləri səviyyəsində fəaliyyət göstərmək üçün ən zəruri keyfiyyətlərdəndir.

Novruz Məmmədov uzun müddət xarici siyasət məsələləri ilə məşğul olan şəxs kimi, əldə etdiyi təcrübədən də yararlanacağı bildirib. Heydər Əliyev məktəbinin layiqli yetirmələrindən biri olan yeni Baş nazir öten müddətdə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə siyasət, energetika, idman, mədəniyyət, multikulturalizm sahələrində mühüm beynəlxalq layihələrin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb. Bütövlükdə ölkəmizin beynəlxalq əməkdaşlığa çox böyük töhfələr verdiyini deyən Novruz Məmmədov yaxın gələcəkdə Avrasiyanın ən böyük nəqliyyat qovşağının məhz Azərbaycan olacağına əminliyini ifadə edib.

Bütün bunlardan çıxış edən yeni Baş nazir deyib: "Mənim qarşımda duran əsas vəzifə Azərbaycanın iqtisadi sahədə bu günə qədər əldə etdiyi uğurları iqtisadi məqamlarını daha da konkretləşdirmək, hansı islahatların daha vacib olduğunu, qarşıda bizi nələrin gözlədiyini nəzərə alaraq addımlar atmaqdır".

Beləliklə, zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan Novruz Məmmədov dövlət siyasətinin incəliklərinə dərinlən bələddir. O, həm hazırkı mürəkkəb şəraitdə beynəlxalq əlaqələri, beynəlxalq iqtisadi münasibətləri və onların diktə etdiyi siyasi prosesləri dərinlən analiz etmək, düzgün nəticələr çıxarmaq bacarığına, həm də ölkənin daxili strateji məqsədləri haqqında hərtərəfli biliyə malik bir dövlət memurudur. Onun cəmiyyətdəki nüfuz kifayət qədər yüksəkdir. Hər kəs Novruz Məmmədovun Azərbaycanın dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən birinə çevrilməsi üçün Baş nazir kimi onlardan gələni əsirgəməyəcəyinə inanır.

Biz, Novruz Məmmədovla bu məsuliyyətli yüksək vəzifədə uğurlar arzulayırıq!

Newtimes.az

Beynəlxalq elmi konfrans türk-müsəlman xalqlarına qarşı soyqırımlarına dair yeni tarixi faktların üzə çıxarılmasına xidmət edir

Qusarda "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V Beynəlxalq elmi konfrans işə başlayıb



Qusarda keçirilən "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V Beynəlxalq elmi konfransda aparılan muziki-rəslər yeni tarixi faktların üzə çıxarılmasına xidmət edir. Bu kimi tədbirlər həm də ölkələr arasında elmi əlaqələrin möhkəmləndirilməsində böyük rol oynayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər aprelin 26-da Qusar şəhərində işə başlayan V Beynəlxalq elmi konfransın açılış mərasimində səsləndirilib.

Prezident İlham Əliyevin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamına uyğun olaraq təşkil edilən beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycan-

qəzasına göndərilmədi. Erməni generalı Hamazaspin rəhbərlik etdiyi bu hərbi dəstə 1918-ci ilin yanvar-may aylarında Quba qəzasında 16 mindən çox insanı məhv etmişdi. Soyqırımına məruz qalan sakinlər arasında xeyli sayda ləzgi, tat, yəhudi və digər xalqların nümayəndələri də var idi. Qırğınlar zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdı ki, bunlardan da 35-i xarətdən silinib. Daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar. Onlar qadın, uşaq demədən, qarşılarına çıxan hər kəsi öldürür, evlərə soxularaq ailələri ucdantutma qırırdılar.

Düşmənlər silah-sursat sardən nə qədər güclü olsalar da, yerli əhali, əsrlərle bir yerdə dostluq və qarşılıqlı şəraitdə yaşamış azərbaycanlılar, ləzgilər, tatlar və digərli birləşərək onların qarşısını almağa çalışır və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olurdular. Mehiz "Qanlı dərə"



yiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələri nən aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Artıq Qafqazda ermənilərin həyata keçirdiyi soyqırımlarını araşdıran tarixçilər arasında xeyli sayda ədalətli, obyektiv beynəlxalq tədqiqatçılar da var. Sevincidir ki, ermənilərin törətdiyi qırğınlar haqqında bir sıra xarici dillərdə obyektiv məqalələr, kitablar çap olunur. AMEA-da da soyqırım faktlarının araşdırılması ilə bağlı çox mühüm işlər görülür.

AMEA-nın A.A.Bakıxanov adına



dakı səfirləri və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektlərindən, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan görkəmli tarixçilər iştirak edirlər.

Beynəlxalq elmi konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsinə ziyarət edib, qarşısına gül dəstələri düzüblər. 1918-ci ildə "Qanlı dərə" adlı qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidə də ziyarət olunub.

Həmçinin Qusar Mədəniyyət Mərkəzində türk-müsəlman xalqlarına qarşı soyqırımları haqqında tarixi faktların özündə əks etdirən kitablar və digər nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub.

Konfransın əvvəlində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Aloxov çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən danışdı. Bildirilib ki, 1918-ci ilin inzibati ərazi bölgüsünə görə Qusar ərazisi Bakı quberniyasının Quba qəzasına daxil idi. Həmin dövrdə Bakı Xalq Komissarları Sovetinin komissarı Stepan Şaumyanın tapşırığı ilə ermənilərdən ibarət 2 min nəfərlik hərbi dəstə Quba

bu bölgədə yaşayan xalqların qanlarının bir-birinə qarşdığı müqəddəs bir məkandır. Buna görə də türk-müsəlman xalqlarına qarşı soyqırımlardan bəhs edən elmi konfransın Qusar şəhərində keçirilməsi tarixi əhəmiyyətə malikdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, dövlətimizin başçısının "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunan beynəlxalq elmi konfrans tarix boyu xalqımıza qarşı törədilən qırğınlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Ermənilərin əsassız iddialarının ifşa edilməsində, onların Anadolu, Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında isticarəyində, istərsə də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə səsləndirilib, soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Aloxov çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən danışdı. Bildirilib ki, 1918-ci ilin inzibati ərazi bölgüsünə görə Qusar ərazisi Bakı quberniyasının Quba qəzasına daxil idi. Həmin dövrdə Bakı Xalq Komissarları Sovetinin komissarı Stepan Şaumyanın tapşırığı ilə ermənilərdən ibarət 2 min nəfərlik hərbi dəstə Quba

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxış edərək bildirib ki, 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolu-nun türk-müsəlman əhəlisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli səhifələrində. Məkrli ermənilər "böyük Ermənistan" yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti yeridiblər. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Zəngəzurd, Qarabağda, Naxçıvanda, İravan əllərində və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı - qocanı, qadını, uşağı, gənci qanlarına qəltən ediblər. Həmin dövrdə Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsində çəkilmiş fotosəkillərdə bu vəhşiliyin izləri aydın görmək olar.

Yaqub Mahmudov vurğulayıb ki, bu kimi beynəlxalq tədbirlərin keçirilməsi dünya ictimaiyyətinin diqqətini Azərbaycanda və Şərqi Anadolu da türk-müsəlman əhəlisinə qarşı törədilən soyqırımlarına yönəltmək baxımından böyük əhəmiyyətə malikdir. Ermənilər heç bir fakt olmadan bütün dünyaya soyqırımına məruz qalmaları barədə yalan məlumatlar yayırlar. Amma üzə çıxan tarixi faktlar bunun əksi-ni sübut etməkdədir. Biz elm adamlarının əsas vəzifəsi bu faktları araşdırıb beynəlxalq aləmə çatdırmaqdır.

Türkiyənin Azərbaycandakı səfirinin müavini Volkan Öskiper iki qardaş ölkənin ortaq acılarının xalqlarımıza daha sıx birləşdirdiyini deyib. "Dünya ədalətsizdir deyib, əllərimizi yanımıza salmağımız düzgün olmaz. Bu ədalətsizliyə qarşı birlikdə mübarizə aparmalıyıq. 100 il öncə də eyni haqsızlıq

vardı. Ermənilər bizə sözlə ifadə edilməsi mümkün olmayan şiddətli dəhşətlər yaşatdılar. Bu çətinliklər xalqlarımızı daha da birləşdirdi. Qafqaz İslam Ordusu azərbaycanlı qardaşlarımızın köməyinə gəldi. Bizim ehtiyacımız olanda Azərbaycan əl uzatdı. Ortada yalanlar və həqiqətlər var. Nəyin yalan, nəyin doğru olduğunu tarixçilər araşdırıb üzə çıxarmalıdır. Əks halda maraqlı tərəflər tarixi siyasələşdirərək dünya ictimaiyyətinə özlərinə sərf edən formada yalan məlumatlar vermək-də davam edəceklər. Buna görə də keçirdiyimiz konfranslar davamlı olmalı, Türkiyədə və digər ölkələrdə də təşkil edilməlidir. Bugünkü konfransda çox sayda ölkələri təmsil edən tarixçilərin, alimlərin iştirak etməsi sevindirici haldır. İnənirəm ki, tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılmasında bu tədbirin çox böyük faydası olacaq", - deyə Volkan Öskiper bildirib.

Beynəlxalq konfransın açılış mərasimində Atatürk Araşdırma Mərkəzi



kəzinin sədr müavini Nihat Fəthi Böyükbaş, Moskva Tarix, İqtisadiyyat və Hüquq İnstitutunun prezidenti, professor İqor Turitsin, Beynəlxalq Qazax-Türk Universitetinin kafedra müdiri, professor Elmira Zulpixarova, Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun professoru Kaxraman Rəcəbov, siyasi elmlər doktoru, Pakistanda nəşr olunan "Müdafiə" jurnalının əməkdaşı Mahmud ul-Həsən xan, Kümü elm və mədəniyyət cəmiyyətinin sədri, "Yoldaş" qəzetinin baş redaktoru Kamil Əliyev və Hindistan alimi, Aligarh İslam Universitetinin professoru Şarxi An çıxış edərək, muzakirə olunan mövzular ətrafında fikirlərini səsləndiriblər.

İki gün davam edəcək beynəlxalq konfrans 3 bölmə üzrə keçirilir. Birinci bölmədə "1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar", "1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları", "1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından - Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa çatdırılması", "1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımlar və etnik təmizləmələr" istiqamətlərində məruzələr dinlənəcək.

Növbəti iki bölmədə isə məruzələr "1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhəliyə qarşı soyqırımları", "XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımlar və deportasiyalar" mövzularına həsr olunacaq.

Beynəlxalq elmi konfransa aprelin 27-də yekun vurulacaq.

AZƏRTAC

Ədliyyə fəaliyyəti dövlətimizin başçısının tapşırıqlarına uyğun təkmilləşir



Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andıçmə mərəsimində proqram xarakterli çıxışından irəli gələn vəzifələr və verilən tapşırıqların icrası üzrə tədbirlər müzakirə olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov aprelin 11-də ədalətli və şəffaf keçirilmiş prezident seçkilərində böyük vətəndaş həmrəyliyi ilə cənab İlham Əliyevin yenidən dövlət başçısı seçilməsinin son 15 ildə görülmə işlərə, sürətli tərəqqiyə, bərqərar edilmiş möhkəm ictimai-siyasi sabitliyə verilən yüksək qiymətin təzahürü olduğunu vurğulayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi hərtərəfli inkişaf strategiyası ötən dövrdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilib, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunub.

İqtisadi sahədə rəqəbatqabiliyyətliliyinə görə Azərbaycan Davos Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında yüksək pillələrdə qərarlaşıb, islahatçı dövlət kimi seçilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi global enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olan ölkəmiz Avropada etibarlı tərəfdaş və regionun lider dövlətinə çevrilib. Azərbaycanın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla və sahibliyi etməsi dövlətimizin dünyada yüksək nüfuzunu təcəssüm etdirir.

Həmçinin qeyd olunub ki, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi olaraq ədliyyə və məhkəmə sisteminin inkişafına da xüsusi önəm verilib. Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişlənib, Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, xüsusi notariat institutu, probasiya xidməti təsis edilib, elektron reyestrlər və informasiya sistemləri yaradılmaqla vətəndaşların ədliyyə təsisatlarına çıxışı xeyli asanlaşıb.

Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliyi

nyin güclənməsinə xidmət edən müntəzəqqi islahatlar aparılıb, bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz yenilənib, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları yaradılıb, müasir İKT-nin, dövlət başçısının Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli tədbirlər görüldü.

Iclasda qeyd olunub ki, Prezident İlham Əliyevin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə nazirliyə göstərilmiş yüksək etimad hər bir ədliyyə işçisinin ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini layiqincə yerinə yetirməyə və daha əzmkarlıqla çalışmağa sövq edir. Dövlətimizin başçısının ədliyyə fəaliyyətinin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, şəffaflığın artırılması, korruptsiyaya qarşı qəti mübarizənin aparılması, vətəndaş-məmur münasibətlərinin sağlamlı meyarlarla qurulması ilə bağlı və digər konkret tapşırıqlarının ədliyyə sistemi üçün mühüm yol xəritəsi olmasa vurğulanıb.

Kollegiyada dövlətimizin başçısının tapşırıqlarının düstür və dönmədə irəcrasını təmin olunması istiqamətində konkret tədbirlər müəyyən olunub.

Eyni zamanda, Ümummilli Liderin humanizim siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ötən dövrdə imzalanmış əfv sərəncamları ilə 3800 məhkumun, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktları ilə 40 mindən çox şəxsin, həmçinin cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminalaşması nəticəsində yüzlərlə məhkumun müxtəlif cəzalarından azad olunması bildirilib. Dövlətimizin başçısının humanist siyasətinin təzahürü olaraq 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası ilə bağlı görülmə tədbirlər qeyd olunub. Probasiya nəzarətinin təsbit olunması, alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılması vurğulanıb. Kollegiyada həmin vasitələrin tətbiqi qaydalarının bu ərəfədə Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi bildirilərək, elektron qolbaqların geniş tətbiqinə və ictimai təqdimatın keçirilməsinə dair müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, qeyd edilən sərəncamın imzalanmasından ötən bir il ərzində istintaq təcridxanalarında daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilənlərin sayı 14 faiz artıb, cəzanın yüngüllüyü ilə bağlı verilən protestlər isə xeyli azalıb.

İctimai işlər cəzasının səmərəli icrası məqsədilə qanunvericiliyin təkmilləşdiyi, həmin cəzanın icrasından yayınmağa şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətinin təsbit edildiyi qeyd olunub, onun real icrasına dair prezentasiya nümayiş etdirilərək bu sahədə əlavə tədbirlər müəyyən edilib, o cümlədən "elektron icra" sisteminin imkanlarından səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verilib.

Tədbirdə dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəkmə prinsipi dönmədə əməl olunması, ədalətli qərarların qəbul edilməsi, həbsin yalnız müstəsna hallarda seçilməsinə diqqət artırılması, təqsirsizlik prezumpsiyasının daim təmin olunması üzrə əlavə tədbirlər müzakirə edilib.

Iclasda, həmçinin cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə olunub, cari ilin birinci rübündə Məhkəmə Ekspertizası Mərkəzinə 40 ekspert xitəsi üzrə 8 min işin daxil olduğu və bu zaman ekspertlər tərəfindən 96 min suala cavab verilməklə qədarılmış məsələlərin 98,5 faizinin həllinə nail olunduğu diqqətə çatdırılıb.

Kollegiyada bu sahədə işin keyfiyyətinin artırılaraq dövlətimizin başçısının yüksək tələbləri səviyyəsində təşkilinin zəruriliyi qeyd edilib, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elm və texnikanın ən son yeniliklərini tətbiqi, tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, beynəlxalq sertifikatlaşdırmanın genişləndirilməsi, Mərkəzin ən müasir kriminalistik avadanlıqlarla təchiz edilməsi, infrastrukturunun müasirləşdirilməsi istiqamətində əlavə tədbirlər müəyyənəldirilib.

Bununla yanaşı, ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaş məmnunluğunun yüksəldilməsinin vacibliyinə toxunulub, dövlətimizin başçısının bilavasitə təşəbbüsü ilə yaradılmış, ədliyyə orqanlarından da geniş xidmətlər göstərtdiyi Azərbaycan brendi olan

"ASAN xidmət" in nümunəvi fəaliyyəti qeyd edilib. Bildirilib ki, ASAN modeli artıq beynəlxalq aləmdə yüksək təqdir edilir. Bu yaxınlarda Belçikada Avropa İttifaqının ədliyyə islahatlarına həsr edilmiş mötəbər beynəlxalq konfransında Belarus nümayəndə heyəti Azərbaycanın ASAN təcrübəsini öyrənməklə, bu institutu ölkələrində yaratmağa başladığıqlar barədə məlumat verib.

Vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət olunması üçün ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə 30-dək elektron xidmətin göstərildiyi, təcə cari ildə bu xidmətlərdən 1,5 milyondan çox insanın bəhrələndiyi bildirilib, müasir texnologiyaların imkanlarından maksimum istifadə edilərək onların sayının artırılması, habelə elektron sistemlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən olunub.

Iclasda Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşmasına dair xüsusi önəm verdiyi, 2018-ci il 19 aprel tarixli ilk fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər müəyyən olunduğu vurğulanıb, həmin fərmandan irəli gələn vəzifələr və onların icrasının təşkil üzrə tədbirlər müzakirə edilib.

Eyni zamanda, ədliyyə sisteminin davamlı tərəqqisini təmin etmək üçün hazırlanmış dövlət proqramının layihəsi müzakirə olunaraq səndin dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələrə uyğun yenidən işənilib təkmilləşdirilməsinə dair və digər müvafiq tapşırıqlar verilib.

Dəvət olunmuş vətəndaş cəmiyyəti nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmə tədbirlərindən izlədiklərini, müzakirələrin xüsusi əhəmiyyətini və səmərəli əməkdaşlığı vurğulayıblar.

Tədbirdə ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşməsinə xidmət edən və yeni çağırışlara cavab verən 10-dan çox normativ akt layihəsi, o cümlədən ictimai işlər cəzalarının icrası və əzadlığın müdirdləşdirilməsi ilə bağlı yeni, mötərəqqi qaydalar təsdiqlənib. Vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 20 qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

AZƏRTAC

Daxili İşlər Nazirliyində geniş əməliyyat müşavirəsi keçirilib



Aprelin 26-da Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andıçmə mərəsimindəki nitqindən irəli gələn və qarşıda duran vəzifələrin müzakirəsi nəhər olunmuş naziryanı geniş əməliyyat müşavirəsi keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin baş idarə, idarə və şöbə, həmçinin paytaxtın, Sumqayıt şəhərinin və Abşeron rayonunun polis orqanlarının, təhsil müəssisələrinin rəislərinin, nizami hissə komandirlərinin iştirak eddikləri tədbiri açan daxili işlər naziri, general-polkovnik Rəmil Usubov cari il aprelin 11-də keçirilmiş seçkilərdə seçicilərin 86,02 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətlə dövlətimizin başçısı İlham Əliyevi bütün şəxsi heyət adından təbrik edib, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin yüksəldilməsi, hərtərəfli inkişafı, xalqımızın maddi rifahının daha da yaxşılaşdırılması istiqamətində ali dövləti fəaliyyətində ona böyük uğurlar arzulayıb.

Nazir Rəmil Usubov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin andıçmə mərəsimindəki nitqində ölkədə asayışın və təhlükəsizliyin təmin edilməsi sahəsində görülmə işləri və əldə edilmiş nəticələrə yüksək qiymətləndiririni vurğulayıb, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətə bəzi çatışmazlıqların mövcudluğunu xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.

Qarşıya qoyulan mühüm vəzifələrdən söz açan nazir bu sırada ölkədə vətəndaş məmnunluğunun təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb. General-polkovnik R.Usubov bu tapşırığın icrası ilə bağlı polisin qanunla müəyyən edilmiş funksiyalarının hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsini, əməkdaşların etik davranış qaydalarına əməl etmələrini, bu işə nəzarətin gücləndirilməsini, cəmiyyətdə polisin nüfuzunun yüksəldilməsi üzrə işlərin sistemli şəkildə davam etdirilməsini tələb edib.

Qeyd edilib ki, müasir texnologiyaların tətbiqi xidməti fəaliyyətdə başlıca vəzifələr

AZƏRTAC

Buxarestdə Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilib

Avropanın 30-dan çox xəbər agentliyinin nümayəndələrinin iştirak etdiyi konfransda AZƏRTAC da təmsil olunub



Rumıniyanın paytaxtı Buxarestdə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) "Xəbər agentlikləri və dəyişən market: Yeni inkişaf edən məzmun üçün strategiyalar" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə Avropanın 30-dan çox xəbər agentliyinin, o cümlədən Böyük Britaniyanın Press Association, Rusiyanın TASS, Türkiyənin Anadolu, Almanıyanın DPA, Avstriyanın APA, Ukraynanın Ukrinform, Bolqarıstanın BTA, Albaniyanın ATA agentliklərinin rəhbərləri və nümayəndələri qatılıblar. Konfransda Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC da təmsil olunub.

Rumıniyanın Agerpres agentliyinin baş direktoru Aleksandr Giboi və İsveçin TT agentliyinin direktoru, EANA-nın prezidenti Yonas Erikson çıxış edərək ictimai informasiya sahəsində dözümlü mexanizmlərin tətbiq edilməsinin əhəmiyyətini vurğulayıblar.

Daha sonra London İqtisadiyyat Məktəbi və Oksford Universitetində Reuters İnstitutunun birgə heyatı keçirdiyi sorğunun ilkin nəticələri barədə məlumat iştirakçılara təqdim edilib.

Sorğuda EANA-nın üzvü olan agentliklərdən yalnız 22-si iştirak edib. Sorğunun

əsas məqsədi Avropa xəbər agentliklərinin davamlı inkişafının təmin olunması, agentliklərin faydalı xəbərləri yerləşdirməklə onlara uyğun ola biləcək gəlirləri əldə etməsidir. Sorğuda, həmçinin xəbərin istənilən sosial şəbəkələrdən asanlıqla əldə edilməsinin agentliklərin gəlirlərinə təsir etdiyi diqqətə çatdırılıb.

Rumıniyanın Agerpres agentliyinin baş direktoru Aleksandr Giboi təqdimatında istifadəçilərə keyfiyyətli xəbər təklif etmək üçün innovasiyalardan istifadə etdiklərini bildirib. Dövlətin Agerpres üzərində təsirinin azaldığını qeyd edən Aleksandr Giboi, bununla da yeni media məhsullarından və xəbərin yayılması texnikalarından istifadə etməyə çalışdıqlarını, bununla da məhsulların reklam etmək istəyən özəl sektorlardan yararlanacaqlarını deyib.

Avstriyanın APA agentliyinin baş icraçı direktoru Klemens Piq milli xəbər agentliyinin reklam üçün platforma yaratmasının ənənəvi medianın inkişafında böyük rol oynayacağını qeyd edib. Xarici bazara xəbər çıxararaq bundan gəlir əldə edəcəklərini söyləyən Klemens Piq kiçik şirkətlərin də müəyyən məbləğ ödəməklə məhsulların reklam etməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Sonra konfrans panel müzakirələrlə davam edib.

AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş konfrans

Bu günlərdə Azərbaycan Dillər Universiteti Yeri Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. Müxtəlif ölkələrdə keçirilən bölmə iclasları artıq bir neçə gündür ki, öz işinə başlayıb. Konfrans çərçivəsində Azərbaycan Dillər Universitetinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə aprel ayının 18-də Romada da bölmə iclası keçirilib. İtaliya, Fransa, Moldova və Litvanın müxtəlif universitetlərinin və elmi-akademik dairələrinin nümayəndələri, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektor Əfqan Abdullayev də iştirak etmişdir. Professor Əfqan Abdullayev konfransla bağlı fikirlərini oxuculara təqdim edirik:

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevin təşəbbüsü ilə öz miqyasına, coğrafi dairəsinə və ən əsası isə mahiyyətinə görə unikal bir layihə həyata keçirilir. 9 aprel-də universitetimizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın təntənəli açılışından sonra 10 ölkədə, 14 universitetin iştirak etdiyi 14 bölmədə bir ay müddətində konfransın öz işini davam etdirməsi planlaşdırıldı. Artıq iki həftədir ki, konfrans müxtəlif ölkələrdə bir çox bölmələrdə öz işini başa çatdırır. Aprelin 18-də isə İtaliyanın Cənubi Latsio Universitetində ulu öndər Heydər Əli-

yevə həsr olunmuş beynəlxalq konfransın "Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, əzadlıq" mövzusunda bölmə iclası keçirildi. Iclasda Azərbaycan da daxil olmaqla 5 ölkənin 10 universitetindən multikulturalizm sahəsində tanınmış alimlər maraqlı məruzələrlə çıxışlar etdilər. Bütün çıxışlarda, aparılan müzakirələrdə multikulturalizm, tolerantlıq, ümumiyyətlə, dövlətçilik sahəsində Azərbaycan nümunəsinin nə qədər maraqlı və öyrənilməyə nə qədər ehtiyac duyulan bir sahə olduğu diqqətə çatdırıldı. Konfransa Skype vasitəsi ilə canlı bağlantı ilə qoşulan İtaliyanın Azərbaycanlı səfiri Aqusto Massarinin öz müraciətində bu gün Azərbaycanda hökm sürən multikultural mühiit, sabitlik barədə konfrans iştirakçılarına məlumat verməsi təqdirəlayiq idi. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədovdə də çıxış edərək ölkəmizdə tarixən formalaşmış multikultural ənənələrin və dəyərlərin, yüksək tolerantlıq mühitinin mövcudluğundan bəhs etdi. Diplomata bu əsnə və dəyərlərin qorunub saxlanılması üçün həyata keçirilən dövlət siyasətindən, eləcə də sivilizasiyalararası dialoqun təşviqində ölkəmizin səylərindən və təşəbbüslərindən söz açdı. O, Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğuladı. Ümummilli liderimizin bəzi anlarını ekmətdirən videomaterial konfransın daha canlı keçməsinə zəmin yaratdı. Konfransın sonunda bu sahədə gələcək əməkdaşlıq haqqında memorandum imzalandı.

Bölmə iclaslarından hazırlanmış materiallardan, həmin universitetlərdə aparılan məruzələrdən belə bir qənaətə gəlirik ki, multikulturalizm və

Məhərrə ƏLİYEV, "Respublika".

Xalqın inam və etimad ünvanı

Azərbaycanın gələcək müqəddəratı baxımından son dərəcə mürəkkəb və taleyüklü bir siyasi prosedə yekun vurulmuş, mütləq çoxluğun iradəsinə əsaslanan azad, ədalətli, şəffaf və demokratik prezident seçkilərdə layiqli qələbə qazanan cənab İlham Əliyev xalqa və dövlətə sədaqət andı içərək növbəti mərhələ üçün ölkəyə rəhbərlik missiyasını özünə götürmüşdür. Dövlətimizin hərtərəfli inkişafında keyfiyyətə dərin mərhələnin əsasını qoymuş bu seçkilər xalqın sabitlik, tərəqqi və intibah kursuna yerin etimadını növbəti dəfə təsdiqləmişdir. Siyasi təfəkkürü kifayət qədər yetkinləşmiş Azərbaycan vətəndaşları sabitlik, tərəqqi və intibaha xidmət edən mövcud siyasi kursu birmənalı dəstəklədiklərini bir daha nümayiş etdirmişlər.

Böyük əksəriyyət müdrik seçim edərək xalq üçün çalışan, dövlətin hərtərəfli inkişafını təmin edən, gələcək nailiyyətlərinə etibarlı zəmin hazırlayan komandaya, konkret, əməli siyasətə səs vermişdir. 11 aprel seçkilərinin nəticələrinə nəzərən əminliklə demək olar ki, öz tələblərinə biganə olmayan ölkə vətəndaşları islahatlar kursunun davam etdirilməsi naminə növbəti dəfə prinsipial siyasi iradə göstərmiş, konkret fəaliyyət proqramlarına, gələcəklə bağlı aydın baxışlara, ən əsası yüksək idarəçilik keyfiyyətlərinə malik lideri dəstəkləmişlər. Ötən dövrdə respublikamızın inanılmaz sosial, iqtisadi, siyasi, diplomatik uğurları, habelə əvvəlki illərdə əsası qoyulmuş qlobal layihələrin davam etdirilməsi zərurəti ictimai rəyin düzgün və birmənalı seçiminə təsir etmiş, səsvərmədə iştirak edənlərin 86,03 faizlən çətin sınaqlardan üzünə çıxaraq özünü tam təsdiqləmiş komandanın zəferinə səs vermişdir. Son seçkilərdə hər bir vətəndaş, ilk növbədə, xalqın və dövlətinin gələcəyini düşündükcə ölkədə davamlı sabitliyin və sürətli inkişafın təminatçısı olan Prezident İlham Əliyevə etimad göstərmişdir.

Hər bir ölkədə hakimiyyətin xalqa xidmət səviyyəsi, ilk növbədə, onun ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə sadıqlığı əsasında müəyyənleşir. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa çalışmış, hər bir vətəndaşın mənafeyinə hesablanmış sosial-iqtisadi islahatları gerçəkləşdirməyi qarşıya məqsəd qoyur. Vətəndaş mənafeyinə cavab verən bu qayğıkeş siyasət həm də ictimaiyyətin hakimiyyətə olan etimadını artırır, məmür təbəqəsinin ümumi məqsədlər naminə vahid komanda kimi işləməyə, qarşıya qoyduğu vəzifələri işlək mexanizmlər əsasında gerçəkləşdirməyə sövq edir. Bu yanaşma səlahiyyətinin ikrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vəsiyyəti kimi dəyərləndirən cənab İlham Əliyevin idarəçilik konsepsiyasında da özünü qabarıq göstərir.

Cənab İlham Əliyevin son prezident seçkilərində qazandığı parlaq qələbənin bir mühüm səbəbi də var: dövlət başçısı son 15 ildə insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Aprelin 18-də Milli Məclisdə xalqa və dövlətə sədaqət andı içən Prezident İlham Əliyev dərin məzmunlu nitqində bu siyasətin qarşdakı illərdə də davam etdiriləcəyini vurğulamışdır: **“Mən 2003-cü ildə, prezident seçkiləri ərəfində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadıq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, mənə dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycan da hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”**.

İdarəçiliyinə yeni ruh və müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin müttəmədi olaraq xalq qarşısında hesabat verməsinə sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin başlıca təminatı hesab etmiş, eyni zamanda, mövcud nöqsanlar, çatışmazlıqlar ətrafında obyektiv müzakirələrin açılması yolu ilə onların tez bir zamanda aradan qaldırılmasına çalışmışdır. Hələ hökumətin 2003-cü il 17 noyabr tarixdə keçirilmiş ilk iclasındakı çıxışında **“Biz xalqın xidmətçisiyik. Hər bir məmurun vəzifəsi xalq üçün çalışmaq, ona göstərilmiş etimadı doğrultmaqdır”**, - deyəndə dövlət başçısı ötən 15 ildə məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənleşdirmiş, eləcə də vətəndaşların görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır.

Hökumətin hər rüb üzrə hesabatlarının açıqlanması Azərbaycan da dövlət idarəçiliyinin səmərəliliyi ilə yanaşı, şəffaflığına, hesabətliyyə dəlalat edir. İctimaiyyətin böyük maraqla qarşıladığı bu toplantılar eyni zamanda ölkəmizin qısa müddətdə qazandığı böyük uğurlara, möhtəşəm nailiyyətlərə işıq salır. İqtisadi sahədə qazanılan uğurlar quru və çəxşixci rəqəmlərdə deyil, vətəndaşların gündəlik həyatında, meişətində, yaşayış tərzində əksini tapır. Bir daha təsdiqlənir ki, möhtərm Prezident İlham Əliyev çoxşəxəli fəaliyyəti ilə xalqın xoş gününün təminatçısı, sevincli günlərinin, firavanlığının səbəbkandır.

“Mən hər bir azərbaycanlının Prezidenti olaçağam” — deyəndə cənab İlham Əliyev son 15 illik fəaliyyətinin bu vədinə sadıqlığını dəfələrlə əməli işi ilə sübuta yetirmişdir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət rəhbəri ən çətin və qağılı günlərdə də vətəndaşların yanında olmuş, onlara diqqət və qağırsını, köməyini, mənəvi dəstəyini əsirgəməmişdir. Xalqla birbaşa temasa üstünlük verərək yerlərdə sırası vətənləşlərə görüşmüş, onlarla səmimi söhbətləşərək problemlərinin həlli istiqamətində çəvik qərarlar qəbul etmişdir. Cənab İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması onun sırası vətəndaşlarla temaslarnın bir daha üzə çıxmışdır. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəsə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə nail olmuşdur. Bütün bunlar dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırmış, böyük layihələrə qısa zamanda gerçəkləşdirmək imkanı yaratmışdır. Ulu öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlmişdir.

Siyasi liderliyi şərtləndirən mühüm meyarlardan biri də çətin, ekstremal situasiyalara hazır olmaq və yaranmış çətinliklərdən optimal çıxış yolları tapmaqdır. Əsl siyasi lider dövlət və cəmiyyət həyatı üçün istənilən təhlükə meyillərinə qarşı qətiyyətli mövqə tutur, mövcud şəraitə adekvat tədbirlər həyata keçirməklə yanaşı, ən çətin anlarda xalqının önündə olur. Hələ 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindən sonra ölkə başçısının xalqın dəstəyi ilə nümayiş etdirdiyi yüksək siyasi sayıqlıq, iradə və qətiyyət Azərbaycan da ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətdə bölücülük və qarşıdurma yaratmaq istəyən qüvvələrin çirkin niyyətlərini puça çıxarmışdır. Cənab İlham Əliyev eynilə ulu öndər Heydər Əliyev kimi ən çətin, ekstremal situasiyalarda yüksək iradə və prinsipiallıq nümayiş etdirərək dövlətçiliyə yönəlmüş qəsdləri qətiyyətlə zərərsizleşdirsə də, liberal dəyərlərə, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına sadıqlığını hər zaman qoruyub saxlamışdır.

Ümumilikdə, respublikamızın son 15 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli bərsiq mühiti demokratik inkişafın, qanunçuluğu və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir.

Dövlət başçısı cənab İlham Əliyevin ötən illərdə ölkədə siyasi bərsiqin, vətəndaş həmrəyliyinin və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlamlı, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarığı, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardanıdır. Buna əyani misal kimi, cənab İlham Əliyevin ötən 15 ildə 30-dək əfv fərmanı imzalaması və 7000-dən artıq məhkumə əfv etməsinin vurğulamaq olar. Bu fərmanların hətta ağır dövləti cinayətlərdə iştirak etmiş bir sıra məhkumlara şamil edilməsi Azərbaycan da kifayət qədər oturuşmuş və demokratik siyasi sistemin mövcudluğunu təsdiqləyir. Bu məqam cənab İlham Əliyevin idarəçilik fəlsəfəsində humanizm və insanpərvərlik ideyalarının parlaq bir xətt təşkil etdiyini göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 15 ildə apardığı kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafələrinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində qurmalı barədə qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə böyük inam yaratmışdır. Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çəvik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin yaradılmasını vacib sayır. Nazirlər Kabinetinin bu günlərdə təsdiqlənmiş yeni tərkibi və əsaslı kadr əvəzlənmələri fonunda bunun bir daha əminliklə söyləmək mümkündür. Cənab İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər qərarları qəbul edir, gəncləri dövlət idarəetməsinə irəli çəkir.

Dövlət rəhbəri komandasında təmsil olunan şəxslərlə sadə, səmimi və qarşılıqlı hörmətə, məsuliyyətə əsaslanan rəftarin tərəfdarıdır. Amma bütün bunlar yeri gəldikcə cənab İlham Əliyevin yetərinə prinsipial qərarlarını, qəti addımlarını da istisna etmir. Dövlət başçısı hökumətin fəaliyyətini son 15 ildə özünəməxsus tələbkərlilikə saat mexanizmi kimi təkmilləşdirmiş, “cılalamsdır”. İdarəçilik sisteminde özünü göstərən cüzi qüsurları belə aradan qaldırılması üçün ardıcıl kadr və struktur islahatların həyata keçirmiş, xalqa layiqli xidmət məramını vəzifədə irəli çəkdiyi kadrılar qarşısında ümdə vəzifə kimi aktuallaşdırmışdır. “Xalqa doğru - haqqa doğru” prinsipinə əsaslanan bu siyasət vətəndaşların dövlət rəhbərinə olan sevgisini, rəğbətini, inamını daha da artırmışdır.

Dövlətimizin başçısı son 15 ildə hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasını, insanları narahət edən problemlərin aradan qaldırılmasını hökumət qarşısında ciddi vəzifələrəndən biri kimi müəyyənleşdirmişdir. Müstəqil Azərbaycanın bu müddətdə əldə etdiyi böyük makroiqtisadi uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. Bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskərliliyinə geniş meydan verilməsinə, ölkənin zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, investisiya cəlbəediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illərdə Azərbaycan iqtisadiyyatı təkə sürətli inkişafda deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir. Bir sıra statistik göstəricilər respublikamızın ötən illərdə əldə etdiyi böyük uğurların miqya-

sını bir daha qabarıq göstərir. 2003-2017-ci illərdə ümumi daxili məhsul (ÜDM) nominal ifadədə 9,8 dəfə, real ifadədə 3,2 dəfə artmışdır. Bu dövrdə ölkədə orta illik iqtisadi artım 9,4 faiz, o cümlədən qeyri-neft sektorunda 8,2 faiz təşkil etmişdir. Sənaye istehsalı 2,6 dəfə, qeyri-neft sektoru üzrə ÜDM 2,8 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmışdır.

İqtisadiyyatın liberallaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi nəticəsində özəl sektorun rolu əhəmiyyətli dərəcədə yüksəlmışdir. Belə ki, ÜDM-də özəl bölmənin payı 2003-cü ildə 74 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 84 faiz olmuşdur.

Maliyyə imkanlarının artması iqtisadi inkişafın yeni mərhələsinin xarakterik xüsusiyyətlərindən biri olaraq qəzünü dövlət büdcəsinin, strateji valyuta ehtiyatlarının həcmində göstərir. Son 15 il ərzində dövlət büdcəsinin gəlirləri 16,7 dəfə artaraq 2003-cü ildəki 1,2 mlrd. manatdan 2018-ci ildə 20,1 mlrd. manata çatmışdır. Qeyri-neft sektorunun inkişafı büdcə gəlirlərinin formalaşmasına öz təsirini göstərməkdədir. Belə ki, 2017-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirləri 8,6 mlrd. manat olmuşdur və bu da 2003-cü ilə müqayisədə 11,4 dəfə çoxdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev bu günlərdə rəsmi mətbuatda dərc olunmuş “İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” əsərində yazır: **“Konkret olaraq, qarşıdakı dövr ərzində iqtisadiyyatı şəxələndirməklə dayanıqlı iqtisadi artıma nail olunması, makroiqtisadi sabitliyin qorunması, iqtisadi, o cümlədən institutional islahatların, strateji layihələrin icrasının davam etdirilməsi, qeyri-neft sektorunun və sahibkarlığın dəstəklənməsi, sənaye potensialının daha da gücləndirilməsi, ixracın artırılması və idxalın əvəz edilməsi, aqrar-sənaye kompleksinin və regionların inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, meliorasiya və irriqasiya sahəsində tədbirlərin görülməsi, inflyasiyanın, işsizlik və yoxsulluq səviyyəsinin minimal həddə saxlanılması və infrastruktur layihələrinin icrası hökumətin fəaliyyətinin prioritet istiqamətləri olaraq nəzərdə tutulur”**.

İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Nəticədə respublikada milli ideya səviyyəli məqsəd kimi nəzərdə keçirilən daha bir məsələ də müsbət həllini tapmış, Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətə yeni mərhələsinə qədəm qoymuşdur.

Məlumdur ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, çünki təbiiqinə cəhd göstərilən müttərəqəti yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzli ilə uzlaşmır. Bu mənada, yüksək sosial-iqtisadi inkişafı yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunun prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir. Bu mənada, ölkədə demokratik təsisatların roluunu yüksəldilməsi, insan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar neinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir. Hüquqi-siyasi sahədə aparılan islahatlar Azərbaycanın Avropa hüquq məkanında fəaliyyət göstərən beynəlxalq standartlara tam uyğunluğunu təsdiqləyir.

Bütün bunlar həm də bir sıra iqtisadi, siyasi və humanitar beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinə üstünlük verilməsi ilə nəticələnir. Respublikamızın beynəlxalq nüfuzu daha da yüksəlir, dünya ictimaiyyəti respublikamızda həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı qazanır. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında rəsmi Bakının pragmatik xarakterci siyasəti əz rol oynamır. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirir. Bu tədbirlər respublikamızın sivilizasiyalararsı dialoq prosesində fəal mövqə tutduğunu, zəngin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını göstərir.

2018-ci ilin 11 aprel seçkilərinin nəticələri göstərmişdir ki, Azərbaycan xalqı ağı-qaradan, yaxşını-pisdən ayırmağı, düzgün seçim etməyi bacarır. Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 15 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi qeykunu, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır. Son seçkilərin nəticələrinə nəzərən bir daha təsdiqlənmişdir ki, Azərbaycan cəmiyyəti ulu öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Əminliklə deyə bilər ki, son seçkilərdə xalqın böyük dəstəyini qazanmış cənab İlham Əliyev Azərbaycanı hərtərəfli inkişaf və tərəqqiyə aparacaq çoxşəxəli islahatları bundan sonra da inamla davam etdirəcək, respublikamız qısa zamanda inkişaf etmiş dövlətlərdən birinə çevriləcəkdir.

İlham MƏMMƏDZADƏ.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru.

Prezident Kitabxanasında “Mir Cəlal” adlı elektron nəşr hazırlanmışdır



Azərbaycanın görkəmli ədibi və elm xadimi Mir Cəlal Paşayevin zəngin irsi daim öyrənilir və tədqiq edilir. 2008-ci ildə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlalın anadan olmasının 100 ildək yubileyinin ölkə daxilində və UNESCO səviyyəsində qeyd olunduğu dövrdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Mir Cəlal Paşayev-100” adlı elektron bibliografik göstərici hazırlanaraq istifadəçilərin ixtiyarına verilməmişdir. Ötən 10 il ərzində həmin elektron göstəricinin materialları daim yenilənmişdir. Prezident Kitabxanasının əməkdaşları bu elektron göstəricinin əsasında yeni elektron nəşr hazırlamışlar.

“Mir Cəlal” adlanan bu yeni elektron nəşr görkəmli alim və yazıçının həyat və fəaliyyətinin mühüm məqamlarını özündə əks etdirməklə yanaşı, onun elmi və ədəbi irsinin, tərcümələrinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarını və bibliografiyasını özündə əks etdirir.

13 əsas bölmədən ibarət olan elektron nəşrin “Bioqrafia” adlanan birinci bölməsində görkəmli şəxsiyyətin yığcam bioqrafiası verilməmişdir. “Xronologiya” adlanan ikinci bölmədə Mir Cəlal Paşayevin həyat və fəaliyyətinin mühüm məqamları və adının əbədləşdirilməsi ilə bağlı məlumatlar verilməmişdir.

Mir Cəlal Paşayevin filoloq alimlərin yetişməsinə böyük xidməti olmuşdur. Onun rəhbərliyi və məsləhətçiliyi ilə 10-larla namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. Elektron nəşrin “Rəhbərlik etdiyi dissertasiya-

dövründə Mir Cəlal Paşayevin təltif edilməsi haqqında verilən fərmanlar, müstəqillik illərində yubileylərinin keçirilməsi haqqında sərəncamların və adının əbədləşdirilməsi ilə bağlı qəbul edilən qərarların tam mətnləri toplanılmışdır.

Elektron nəşrin “Əsərləri” bölməsinə Mir Cəlal Paşayevin indiyədək çap olunmuş kitablarının, dissertasiyalarının, dərsliklərə daxil edilən hekayələrinin, povest və romanlarından parçaların, dövrü mətbuatda və məcmuələrdə dərc edilən yarıdıcılıq nümunələrinin, ədəbi-tənqidi və publisistik məqalələrinin ayrı-ayrı başlıqlar altında bibliografik təsvirləri daxil edilmişdir. “Tərcümələri” dalan növbəti bölmədə müxtəlif xalqların yazıçılarından əsərlərindən Azərbaycan dilinə etdiyi tərcümələrin bibliografiyası verilməmişdir. Elektron nəşrin “Uşaqlar üçün işlədiyi əsərlər” adlanan bölməsi Nizami Gəncəvinin əsərləri əsasında ədəbin uşaqlar üçün nəşr janrında işlədiyi yarıdıcılıq nümunələrinin Azərbaycan, rus və ingilis dillərində bibliografiyasını əhatə edir. “Redaktə etdiyi əsərlər” bölməsində ədəbin 1933-1977-ci illərdə redaktəsi ilə işıq üzü görən görkəmli Azərbaycan şair və yazıçılarının, tədqiqatçıların kitablarını bibliografiyası öz əksini tapmışdır.

Mir Cəlal Paşayevin filoloq alimlərin yetişməsinə böyük xidməti olmuşdur. Onun rəhbərliyi və məsləhətçiliyi ilə 10-larla namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. Elektron nəşrin “Rəhbərlik etdiyi dissertasiya-

Elektron nəşrin sonuncu “Fotoqalereya” bölməsində Mir Cəlalın gənclik illərindən başlamış, ömrünün sonundakı fotoaparətin yaddaşından süzülüb gələn 67 nadir şəkli xronoloji ardıcılıqla düzülmüşdür.

http://mirjalal.preslib.az sub-domenində yerləşdirilən “Mir Cəlal” elektron nəşri müttəmədi olaraq yenilənir.

AZƏRTAC

Kərim Tahirov:

Bu gün Mir Cəlal Paşayevin əsərləri dünyanın 50-dək kitabxanasında qorunur



Bu gün o, bütün dünya dillərinə tərcümə olunan roman, povest və hekayə müəllifi kimi xatırlanır. O, hansı sahədə qələminin sinayıbsa, həqiqətən yarıdıcılığı yadda qalan olub. Əlbəttə, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ədəbiyyatın elmi, həm də bədi qanadının inkişafında böyük xidmətləri olan Mir Cəlal Paşayev öz yarıdıcılığı ilə sözünü demiş şəxsiyyətlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu sözləri M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov görkəmli ədib Mir Cəlalın 110 ildəyini həsr edilmiş “Mir Cəlal Paşayev-110” adlı kitab serginin açılış mərasimində səslənir.

Ədibin zəngin və çoxşəxəli yarıdıcılığından danışan K.Tahirov deyib ki, Mir Cəlal Paşayevin bütün əsərlərinin özüllü real həyatdan götürüldü.

“Onun əsərləri hamı üçün sevilən və hamı tərəfindən qəbul olunan real həyatın əksi kimi tədqiqat obyektinə çevrilir. Təvazökar yarıdıcılığa və xarakterə malik olan böyük alim Mir Cəlal Paşayev hər zaman özünün xeyirxahlığı və insanpərvərliyi ilə ətrafın sevimlisinə çevrilir. O, nə qədər təvazökar, sakit alim təəssüratı bağışlasa da, yarıdıcılığı olduqca peşəkər və sədəv idi. Mir Cəlal Paşayevin yarıdıcılığı bu gün bütün dünyada təbliğ və tədqiq olunur. Bu gün dünyanın 50-dək kitabxanasında Mir Cəlal Paşayevin əsərləri qorunur. Milli Kitabxana onun xətinəsinə əbədləşdirmək üçün möhtəşəm bir bibliografiya hazırlayıb. Bu bibliografiya onun yarıdıcılığına qoyulmuş ən böyük abidələrdəndir. Bu abidədə onun yarıdıcılığı bütün şəkilə əhatə olunub. Böyük alim ədəbi yarıdıcılığı elmi yarıdıcılığı ilə paralel şəkildə inkişaf edib. Onun “Füzuli sənət-

karlığı” əsəri bu gün bizim ali və orta ixtisas məktəblərinin stolüstü kitabına çevrilir. Bu əsər böyük Füzuli yarıdıcılığına ithaf edilmiş möhtəşəm əsər hesab edilir. Alimin ədəbi irsi bütün dünya kitabxanalarında təbliğ edilir. Bu istiqamətdə Milli Kitabxana əhəmiyyətli işlər aparır. Əsrlər keçsə də Mir Cəlal yarıdıcılığı tədqiqat obyektinə olacaq, bir alim kimi xatirəsi əbədi olaraq yaşayacaq”, - deyər Milli Kitabxananın direktoru qeyd edib.

Milli kitabxananın direktor müavini Ədibə İsmayilova görkəmli ədibin yarıdıcılığı haqqında məlumat verərək, onun elmi fəaliyyətindən və Azərbaycan ədəbi mühitinin inkişafındakı xidmətlərindən bəhs edib.

Sonra qonaqlara kitab sergisini təqdim edərək, bir həftə davam edəcək sərgidə ədibin 200-dən çox kitabı, elmi əsərləri yer alır.

AZƏRTAC

Tovuzlu gənclər hərbi xidmətə yola salınıb



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci il aprelin 1-dən ölkəmizin hər yerində olduğu kimi, Tovuz rayonunda da gənclərin haqqı hərbi xidmətə çağırşına start verilmişdir. Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev meydanından hərbi xidmətə yola düşən gənclər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları əvvəlcə ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Sonra mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin reisi, mayor Elməddin Cəfərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və



Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin reisi Əli Əliyev və başqaları ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıb, hərbi xidmətə yola düşən gənclərə tövsiyələrini veriblər. Qeyd olunub ki, Milli Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa qadir olan bir qüvvəyə çevrilib. Rayon icra hakimiyyətinin başçısı Tofig Zeynalov çıxışı zamanı 11 Aprel Prezident seçkilərində xalqımızın sabitlik, inkişaf, ordu quruculuğunun möhkəmlənməsi üçün ən uyğun namizədə - İlham Heydər oğlu Əliyevə səs verməsinə xüsusilə vurğuladı. O, bu münasibətlə tovuqları, eləcə də Azərbaycan xalqını

səmimi qəlbədən təbrik etdi. Çıxış edənlər hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırğını sayılı yerinə yetirməyi tövsiyə ediblər. Mərasimdə çağırışçı gənclərin valideynləri Rəna Nəsibova və Abdulla Bayramov çıxış edərək, hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayıblar. Sonra çağırışçı gənclər Heydər Əliyev Mərkəzinə ziyarət ediblər. Burada onlar ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olublar. Tədbirin sonunda çağırışçılar Azərbaycan bayrağının və müqəddəs Quranı-Kərimin altından keçərək hərbi hissələrə yola düşüblər.

Vəli VƏLİYEV, "Respublika".

Ordum varsa, yurdum var

Füzuli rayonunda vətənpərvər gənclərin yetişdirilməsi, dünya təcrübəsinə əsaslanan yeni nəslin hərətfəlli inkişafına maksimum şərs göstərilir. Silahlı Qüvvələrə layiqli oğulların hazırlanması, çağırışçı və çağırışqədərkil gənclərlə məqsədyönlü iş aparılması diqqət mərkəzindədir.

Ölkəmizdə gənclərin növbəti hərbi xidmətə çağırışına başlanmışdır. Geniş və füsunkar əraziyə malik olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsində bu günlər yüksək coşqu, təntənə duyulur. Vətənə sipər oğullar müharibə və əmək veteranlarının, rayon ictimaiyyəti nümayəndələrinin xeyir-duası ilə ordu sıralarına yollanırlar.

Biz günəşli yay səhəridə gənclərin əsgəri xidmətə yolasalınma mərasimində iştirak etdik. Milli musiqilərlə dalgədalğa ətrafı yayılır, sabahın əsgerləri üçrəngli Azərbaycan bayrağını uğurla döləlandırı, hiss olunurdu ki, onlar hərbi xidmət dövründə qüdrətli Azərbaycan ordusunda şərfəllə qulluq edəcəklər, hər qarış vətən torpağını göz bebəyi kimi qoruyacaqlar.

Gözlənilən vaxt gəlib çatır, ətrafı bir sükut çöhrə. Yolasalma mərasimində çıxışçıların söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon idarəsinin çağırış bölməsinin reisi



mayor Rövşən Hüseynova verilir.

O, ilk öncə mərasimə qatılan insanları salamlayır. Sonra isə qəlbindən süzlülüb gələn xoş sözləri gənclərlə yarı bölür:

—Dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqın əmin-amanlıq içərisində yaşamasının təminatçısı olan ordumuz son illərdə daha da möhkəmlənmiş, qüdrətlənmiş, müstəqillik hərbi qüvvəyə çevrilmişdir. Azərbaycan ordusu regionun ən güclü ordusudur və istənilən təcavüzün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir. Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin Prezident kimi fəaliyyətində ordu quruculuğu məsələləri prioritetdir.

Siz gənclərin əsas vəzifəsi

Vətənə, ölkəmizə, doğma torpağımıza daim sdaqətli olmaqdır. Ordu müstəqil Azərbaycanın ən mühüm atributlarından biridir. Ordu quruculuğu ilə bağlı strateji xətt Azərbaycanca prioritet istiqamətlərdən biri olaraq qalır. Orduda islahatların aparılması və hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğu ilə bağlı demişdir: **"Biz güclü dövlət qurmalıyıq və bunu edirik. Güclü ordu qurmalıyıq. Azərbaycanca ordu quruculuğu çox sürətlə gedir. Bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsində bütün parametrlər üzrə aparıcı ölkədir"**.

Rövşən Hüseynov çıxışını

da son olaraq vurğuladı ki, xalqımız ordusunu sevir və ona güvənir. Siz sabahın əsgərlərsiniz, hər biriniz vətənpərvər olmalı, xidmət dövründə hərbi texnikanın sırlarına mükəmməl yiyələnməli, hər an işğal altında olan torpaqlarımızı azad etməyə hazır olmalısınız.

Gənclərin ordu sıralarına yolasalma mərasimində Elşən Hacıyev valideynlər adından çıxış edərək vurğuladı ki, dünyada nüfuz sahibinə çevrilən Azərbaycan çox inkişaf tempi ilə ciddi nailiyyətlər əldə edərək strateji prioritetlərin reallaşdırılması istiqamətində mühüm addımlar atmaqdadır. Son illərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqəti ilə davam edən ordu quruculuğu prosesinə əhəmiyyətli təkan verilmişdir. Xalqımız əmindir ki, Azərbaycan oğulları erməni quldurlarının "dərsini verəcək", ərazilərimiz işğaldan azad olacaq, düşmən öz məkrli niyyətlərini həyata keçirə bilməyəcəklər.

Təntənəli yolasalınma mərasimində meydan yenidən musiqiyə verilir. Gənclərdən Elmır Babazadə, Cəmil Məmmədov, İslam Əliyev, Əli Məmmədov, İsmayıl Hacıyev və başqaları təbrik iştirakçılarının xeyir-duası ilə ordu sıralarına yollanırlar.

Qədir ASLAN, "Respublika".

EKOLOJİ TƏMİZ KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI LAYİHƏSİNİN YEKUN SƏMİNARİ

Aprel ayının 24-də JW Marriott Abşeron Bakı mehmanxanasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə FAO-nun "GCP/AZE/006/TUR: Azərbaycanca ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması" layihəsinin yekun seminarı keçirilib.

Yekun seminarıda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdürünün müavini Seymur Səfərlı qeyd edib ki, 2015-ci il yanvarın 1-də icrasına başlanılan layihə cari il aprelin 30-da yekunlaşacaq. Sözügedən layihə FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində Türkiyə tərəfindən maliyyələşdirilib. Bu layihənin məqsədi ekoloji təmiz kənd təsərrüfatı məhsulu istehsalının təşviq edilməsi, təbii ehtiyatların və ətraf mühitin qorunub saxlanması ilə davamlı istifadəsinə nail olmaqla, ölkədə ekoloji təmiz məhsul istehsalı metodlarını yaymaqdır.


Nəzərə çatdırılıb ki, layihənin əsas hədəflərindən biri də Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafına təkan vermək, bu sahədə mövcud qanunvericiliyin, hüquqi bazanın formalaşdırılmasının, müvafiq milli strategiyaların hazırlanmasından ibarətdir. Bu sahədə əhalinin ekoloji təmiz qida ilə təmin edilməsi də başlıca amillərdən sayılır.

FAO-nun orqanik kənd təsərrüfatı üzrə beynəlxalq məsləhətçisi xanım Uyğun Aksoy zəmində və Azərbaycanda orqanik kənd təsərrüfatının mövcud vəziyyəti, Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafının mümkün istiqamətləri və hazırlanmış standartlar barəsində təqdimatlar edib.

FAO-nun milli məsləhətçiləri Yaqub Quliyev layihənin məqsədləri və əldə edilmiş nəticələr, potensialın artırılması və maarifləndirmə fəaliyyətləri haqqında, Məhəmməd Quluzadə Orqanik Kənd Təsərrüfatı haqqında qanun, Həzi Eynalov orqanik məhsullar üçün daxili və ixrac bazarlarının inkişafı barəsində iştirakçılara geniş məlumat veriblər. Türkiyənin Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin nümayəndəsi Ayyhan Baran orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyi, həmin məhsullara beynəlxalq sertifikatların verilməsi və bu sahədə Türkiyə təcrübəsindən söz açıb.

Sonda tədbir iştirakçılarının maraqlandıran suallara cavablandırılıb.

Noriman CAVADOV, "Respublika".



RUHANI: QƏRB ÖLKƏLƏRİ ƏRƏB DÜNYASININ SƏRVƏTLƏRİNƏ GÖZ DİKİB



"Əgər İranın nüvə sazişinə dair Hərtrəffli Birgə Fəaliyyət Planı pis idisə, niyə onu imzaladınız?". "APA"-nın məlumatına

görə, bu sözləri İran prezidenti Həsən Ruhani "Təbriz-2018" tədbirlərinin rəsmi açılış mərasimində çıxışı zamanı bəyan edib. Həsən Ruhani bildirib ki, ABŞ və Qərb ölkələri ərəb dünyasının yeraltı və yerüstü sərvətlərini talan etmək istəyirlər. "Təməh və acgözlüyünüz hara kimi davam edəcək? Bölgədəki neft yataqlarımızı istəyirsiniz? Yoxsa bəzi ölkələrin sahib olduğu yüz milyardlara göz dikmisiniz? Bölgənin zənginliyi sizləri dəli etdiyi üçün hər gün bölgədəki xalqların mənəfiyyəinə və yeni çağa uyğun olmayan sözlər danışırırsınız", - deyir İran prezidenti vurğulayıb.

Bununla yanaşı, əcnəbi güclərin bölgəyə hər hansı sabitlik gətirməyəcəyini söyləyən Həsən Ruhani qeyd edib ki, Əfqanıstandakı dağıntılar, İraqdakı hücumlar, bölgədə terror alovunun artması və Səudiyyə Ərəbistanının Yəməni bombalaması xarici güclərin regiondakı əməllərinin nəticəsidir. İran prezidenti ortaq mənəfə uğrunda dünya ölkələri ilə münasibətlər qurmağa və davam etdirməyə hazır olduqlarını da vurğulayıb. "Hər zaman doğru yolu və qarşılıqlı fayda prinsipini müdafiə etdik. Beynəlxalq münasibətlərdə hər kəs öz maraqlarını axtararsa, anlaşmalar davamlı olmaz", - deyir Həsən Ruhani əlavə edib.

MAKRON İRANLA YENİ NÜVƏ MÜQAVİLƏSİ TƏKLİF EDİB

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Ağ Evdə keçirdikləri birgə mətbuat konfransında İranla nüvə müqaviləsinə və Suriya məsələsinə aid açıqlamalar veriblər. Bu barədə "TRT" telekanalı məlumat yayıb.



Fransa prezidenti İranla nüvə müqaviləsinin diplomatik yollarla həll edilməli bir məsələ olduğunu bildirərək deyib: "Bu andan etibarən İranla yeni nüvə müqaviləsi məsələsi ilə əlaqədar müzakirələr aparmaq niyyətindəyik. Məsələ Yaxın Şərqi əldə olduğu üçün İranla yeni danışıqlara Türkiyə və Rusiya da qoşulmalıdırlar".

ABŞ prezidenti Donald Tramp isə İranla nüvə müqaviləsinin məqbul bir müqavilə olmadığını, müqavilənin taleyi ilə bağlı işlərin davam etdiyini, Fransa ilə bununla bağlı çox səmərəli görüşlər keçirdiklərini qeyd edib.

Digər tərəfdən, Donald Tramp amerikalı hərbcilərin Suriyadan ölkələrinə qayıtmalarını istədiyini, lakin İranın İŞİD-dən azad edilən ərazilərdə nüfuzla malik olmasının da arzuolunmaz olduğunu vurğulayıb.

"Evə qayıtmaq", lakin güclü və davamlı bir iz qoyub getmək istəyirik" ifadələrini işlədən Tramp sözüne belə davam edib: "Yaxın Şərqi 18 ildə 7 trilyon dollar xərclədik və əvəzində heç nə ala bilmədik. Çox zəngin olanlar da daxil olmaqla, regionun bəzi ölkələrini qoruyuruq. İndi onları ortaya çıxıb oradakilara maliyyə dəstəyi göstərməlidirlər".

RUSIYA SURİYAYA HAVA HÜCUMUNDAN MÜDAFİƏ SİSTEMİ GÖNDƏRƏCƏK



Rusiya yaxın vaxtlarda Suriya yeni hava hücumundan müdafiə sistemini göndərəcəkdir. "APA"-nın verdiyi xəbəyə görə, bu-

nu Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin reisi, general-polkovnik Sergey Rudskoy keçirdiyi brifinq zamanı bildirib.

Baş Qərargah nümayəndəsi rusiyalı müxtəssisslərin rusiyalı hərbcilərə təlim keçməyə davam edəcəyini də qeyd edib. O deyib: "Rusiyalı müxtəssisslər həm də rusiyalı hərbcilərin yaxın vaxtlarda Suriyaya göndəriləcək yeni hava hücumundan müdafiə sistemlərini öyrənməsinə yardım edəcəklər".

Sergey Rudskoyun sözlərinə görə, Suriyanın Müdafiə Nazirliyi ABŞ və müttəfiqlərinin raket zərbələrinin nəticələrini detallı analiz edib. "Bu analiz nəticəsində ölkənin hava hücumundan müdafiə sistemində bir sıra dəyişikliklər edilməsi qərara alınıb ki, bu da hava hücumundan müdafiənin etibarlılığını yüksəldəcəkdir", - deyir general əlavə edib.

Eyni zamanda, Sergey Rudskoy qeyd edib ki, ABŞ-in rəhbərlik etdiyi koalisiyanın Suriyaya atdığı, lakin qəza səbəbindən hədəfə çatmayan iki raket Moskva qaytarılıb. O deyib: "Raketlərdən ikisi, o cümlədən "Tomahavk" qanadlı raket və yüksək dəqiqlikli aviatsiya raketini biz əlimizdədir".

Rusiyalı general Pentaqonun Suriyaya atılan raketlərin sayı barədə bəyanatına da münasibət bildirib: "Kimyəvi silahların saxlanıldığını iddia olunduğu "Him Şinşar" obyektinə Amerikanın versiyasında olduğu kimi, 22 raket deyil, 7 raket düşüb. Bizim tərəfimizdən 7 raketin düşdüyü qeydə alınıb. Bu kosmosdan çekilən görüntülərdə də əks olunub".

Qeyd edək ki, kütləvi informasiya vasitələrində Rusiyanın Suriyaya "S-300 Favorit" kompleksləri göndərəcəyi barədə məlumatlar yayılıb. Kreml bu məlumatları şərh etməyib. Rusiyanın XİN başçısı Sergey Lavrov isə "S-300" zenit raket komplekslərinin Suriyaya göndərilməsi məsələsinin həll olunmadığını, Moskva və Dəməşqin qərarını gözləməyin lazım olduğunu bəyan edib.

AVROPA ŞURASI RUSIYA VƏ TÜRKİYƏ İLƏ BAĞLI TƏDBİR GÖRƏ BİLƏR



Avropa Şurasının baş katibi Turbörn Yaqland qurumun Türkiyə və Rusiyanın üzvlük haqqı ödəmədən qurumda nə qədər fəaliyyət göstərə biləcəyini açıqlayıb. "APA"-nın Rusiya mətbuatına istinadən verdiyi xəbəyə görə, T.Yaqland gələn ilin sonuna qədər fəaliyyətin mümkün olacağını dilə gətirib. "Bu müddətdən sonra yeni tədbirlər görülməkdir", - deyir baş katib əlavə edib.

Eyni zamanda, Turbörn Yaqland bildirib ki, 2019-cu ilin sonuna kimi Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın büdcəyə üzvlük haqqını ödəməməsi ilə bağlı tədbir görür. O deyib: "Belə bir qayda var ki, üzv ölkə üç il ödəniş etməsə, Nazirlər Komitəsi tədbir görür. Bu müddət 2019-cu ilin sonunda bitir".

Qeyd edək ki, Rusiya ilə Avropa Şurası arasında münasibətlər 2014-2015-ci ildə rusiyalı parlamentarilərin Kırım məsələsi ilə bağlı mövqelərinə görə bəzi səlahiyyətlərinin məhdudlaşdırılmasından sonra kəskinləşib. Ötən ilin iyununda Rusiya ödənişinin bir hissəsini döndürüb və deputatların fəaliyyətləri bərpa olunmayana qədər belə davam edəcəyini bəyan edib.

Həmçinin qeyd edilir ki, ötən il AŞPA-nın Türkiyənin monitoring altına alınması qərarından sonra bu ölkə qurumun büdcəsinə ödənişi azaldıb.

İRANLA BAĞLI BƏYANAT NEFTİ UCUZLAŞDIRDI

Sutka ərzində xam neft 2 dollara qədər dəyər itirib. "APA"-nın məlumatına görə, birjalarda "Brent" nefti gün ərzində



75 dollara yüksəlmişdən sonra 73,76 dollara qədər ucuzlaşdı. Qərbi Texas nefti də kiçik bahalaşmadan sonra ciddi dəyər itirib. Bu markadan olan neft hazırda 67,64 dollara təklif olunur.


Məlumatla görə, qiymətlərə təsir edəcək əsas məqam ABŞ-da neft ehtiyatlarının artması barədə ilkin hesabatdır. Amerika Neft İnstitutunun hesabatına görə, ötən həftə xam neft ehtiyatları 1,1 milyon barrel artıb.

Fransa prezidenti Emmanuel Makron Vaşinqton səfəri çərçivəsində İranın ballistik raketlərinin inkişafını dayandırmaq və nüvə proqramına son qoymaq üçün yeni bir razılaşmaya ehtiyac olduğunu bildirib. ABŞ prezidenti Donald Tramp isə ölkəsinin indiki razılaşmadan imtina edəcəyi təqdirdə belə, İrana nüvə proqramına yenidən başlamaması üçün xəbərdarlıq etmişdi.

İran isə əksinə, ABŞ-in razılaşmanı tərk edəcəyi halda yenidən nüvə silahının istehsalına başlayacağını bəyan edib.

Verilən xəbəyə görə, İrana təbii olunan sanksiyalar ölkənin neft ixracına təsir edəcək. OPEK-in əsas neft hasilatçılarından olan İranın neft ixracının azalması qiymətləri bahalaşdıracaqdır.

XƏRÇƏNGİN BƏDƏNDƏ YAYILMASINA SƏBƏB OLAN HÜCEYRƏLƏR AŞKAR EDİLDİ



Belçika tədqiqatçılar xərcəng xəstəliyinin metastaza yol açan şif hüceyrələrini müəyyənləşdiriblər. Bu barədə "TRT" telekanalı məlumat yayıb. Verilən xəbəyə görə, Azad Brüssel Universitetinin, Katolik Löven Universitetinin və Erasmus Xəstəxanasının 25 həkimli tədqiqatçıları dərri və döz xərcəngi xəstəlikləri əsasında aparılıb.

Professor Kedrik Blanpainin rəhbərlik etdiyi tədqiqatda alimlər xərcəngin müxtəlif mərhələlərindəki hüceyrələrinin fəaliyyətini öyrənərək, bəd xəssəli şifəli 6 kateqoriyaya bölüblər.

Eyni zamanda, şif hüceyrələrinin genetik quruluşunu tədqiq edən elm adamları bu hüceyrələrin bir-biri ilə eyni olmadığını, xərcəngin yarandığı orqandan kənara çıxaraq digər toxumalara yayılmasına səbəb olan bəd xəssəli hüceyrələrdə bəzi fərqliliklər olduğunu müəyyən ediblər.

Tədqiqatda əldə edilən nəticələr əsasında xərcəngin müalicəsinin effektivliyi artırmaq, metastaza yol açan hüceyrənin müəyyən olunması ilə müalicə hədəfini daha dəqiq seçə bilmək mümkün ola biləcək.

Məlumatla görə, "Nature" jurnalında dərc olunan tədqiqatın xərcəngin müalicəsində yeni bir cığır aça biləcəyi düşünülür. ■

Vergilər, Daxili İşlər nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən aparılmış sayyar vergi yoxlaması nəticəsində "Araz İNC" MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməməsi faktı üzrə 2013-cü il 7 iyun tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Azərbaycan Respublikası ərazisində kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "İnterpol" xətti ilə beynəlxalq axtarış elan olunub.

AZƏRTAC xəbər verir ki, Vergilər, Daxili İşlər nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydıqları birgə məlumatda 2016-cı il 3 oktyabr tarixdə H.Abdullayev, ümumilikdə, 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusilə razılıq (lisensiya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarıldığı bildirilib.

Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 2018-ci il 22 aprel tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib. Cinayət işi üzrə H.Abdullayev özünün seçdiyi müdafiəçisinin iştirakı ilə dindirilib və Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib.

Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 2018-ci il 14 fevral tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat" ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcıl mədaxil olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər şəhmdarlarla yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividendləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Eləcə də H.Abdullayevin dəfələrlə N.Ba-

həd dəstəsinin xidməti ərazisində baş vermişdir. Qusar rayonunun Şirvanovka kəndi yaxınlığında ki sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədinə pozmağa hazırlaşan naməlum şəxs sərhəd naryadı tərəfindən aşkar olunmuş və hərəkətləri nəzarətdə saxlanılmışdır.

Sərhəd pozucusu sərhəd zastavasının mü-

bayev vasitəsilə, daha sonra isə Almaniyaadan istifadəsində olan telefondan "Autist Uşaqların Reabilitasiyasına Kömək" İctimai Birliyinin sədri El-nur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nələyi qifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsinə hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq), 178.2.2-ci, 178.2.4-cü, 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.2-ci və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.

Təqsirləndirilən şəxs H.Abdullayevlə zərərçəkmiş şəxslər arasında müdafiəçisinin iştirakı ilə üz-üzə danışıqlar aparılıb, eləcə də onun Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan bütün hüquqları tam təmin edilib və zəruri təminatlarla əhatə olunub.

Hazırda qeyd edilən cinayət işləri üzrə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yaranmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AZƏRTAC

Qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulunun bitməsinə 4 gün qalıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi VI qrant müsabiqəsinə layihələrin qəbulu 4 gündən sonra başa çatacaqdır. Fondun qrant müsabiqələrinin keçirilməsində əsas məqsəd gənclərin intellektual biznes, innovativ sahibkarlıq və İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviyyəni təmin etməkdən ibarətdir.

Qeyd edək ki, Fond İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım edir və intellektual bizneslə məşğul olan innovativ sahibkarlıq subyektlərin maliyyə dəstəyi göstərir. Fondun bu günə qədər keçirdiyi 5 qrant müsabiqəsinə təqdim olunmuş 754 innovativ və təbiiqi elmi-texniki layihədən 112-nə qrant ayrılıb. Fond tərəfindən verilən qrantlar startapçıların şəxsi bizneslərinin

qurulmasında əvəzsiz rola malikdir.

İcrası yekunlaşdırılmış layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətinə davam etdirərək bazarda öz yerini tutub. Cari qrant müsabiqəsinə layihələrin qəbulu 1 mart 2018-ci il tarixindən başlayıb və hazırda davam edir.

Layihələrin qəbulu 30 aprel 2018-ci il tarixdə saat 18:00-da başa çatır. Qrant müsabiqələrinə layihələrin qəbulu fondun rəsmi internet saytındakı (www.ictfund.gov.az) e-qrant bölməsindən təqdim oluna bilər.

Əlaqə:

Ünvan: *Bakı şəhəri, İnşaatçılar prospekti 4*

Telefon: (+99412) 5383787

Faks: (+99412) 5383789

Elektron poçt: *info@ictfund.gov.az*

BİLDİRİŞ

“Bakı Metropoliteni” QSC tərəfindən 28 fevral 2018-ci il tarixdə keçirilmiş “**Bakı Metropoliteni**” QSC 2018-ci ildə balansında olan kondisionerlərə və kompressorla işləyən soyutma-isitmə sistemlərinə texniki xidmət və təmir üzrə servis xidməti üzrə açıq tender” üsulu ilə satın alınmasına dair müsabiqədə “**Contek LTD**” Təməmilə xarici investora məxsus müəssisə qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 10.04.2018-ci il tarixdə ƏDV daxil **199.844,80 (yüz doxsan doqquz min səkkiz yüz qırx dörd manat 80 qəpik) manat** məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

“Bakı Metropoliteni” QSC-nin Tender Komissiyası.

Qusar RMX-nin 2018-ci ildə inventar və avadanlıqların satın alınması üzrə AÇIQ TENDER KEÇİRİR

Tender 2 lot üzrə keçiriləcəkdir.

Lot-1. Inventarların alınması

Lot-2. Avadanlıqların alınması

Tender iddiaçıları öz təkliflərini ikiqat zərfdə möhürlənmiş şəkildə təqdim etməlidirlər.

Lotlar üzrə təkliflərin iştirak haqqlarını *Qusar RMX (VÖEN 4700057741) Qusar Maliyyə İdarəsi h/hAZ AZ17AİBB36010019444800201148, VÖEN 4700077491*

Kapital bankın Qusar filiali

kod 200480

VÖEN 9900003611

AZ37NABZ01350100000000001944

BİK AİBAZ2X köçürdükdən sonra şərtlər toplusunu Tender Komissiyasından ala bilərlər.

Lot-1 - 160 manat

Lot-2 - 160 manat

Tender iştirakçıları aşağıdakı sənədləri təqdim etməlidirlər.

— *tenderdə iştirak etmək üçün ərizə;*
— *tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd;*
— *tender təklifi və qiymət cədvəli (tender keçirildiyi tarixdən ən azı 60 gün qüvvədə*

olmalıdır);

—*mal göndərənlerin tam rekvizitləri;*

—*vergi və digər icbari ödənişləri üzrə vaxtı keçmiş öhdəliklərin olmaması barədə arayışlar;*

—*malların mənsəyi və uyğunluq sertifikatları;*

—*tender təkliflərinin 2,5 faizi miqdarında bank təminatı (tender keçirildiyi tarixdən sonra ən azı 60 gün qüvvədə olmalıdır);*

—*müqavilə forması.*
İddiaçıları sənədləri 5 iyun 2018-ci il tarixdə saat 18:00-a kimi Qusar RMX-nin tender komissiyasına təqdim etməlidirlər (tender təklifi və bank zəmanəti istisna olmaqla)

Tender təklifləri və bank zəmanəti möhürlənmiş ikiqat zərfdə 12 iyun 2018-ci il tarixdə saat 16:00- a kimi qəbul olunacaqdır. İddiaçıların təklifləri bütün lotlar üzrə 14 iyun 2018-ci il tarixdə saat 11:00-da açılacaqdır.

Əlaqələndirici şəxs: Məhsimov Eldar Meyvəddin oğlu

Tel.: 023 -385-58-49, 070-634-08-63

Tender Komissiyası.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Zoologiya İnstitutu ştatda olan aşağıdakı vəzifələri tutmaq üçün

MÜSABİQƏ ELAN EDİR

- “Quru onurğasızları” laboratoriyasına müdir vəzifəsinə -1yer;
- “Quru onurğasızları” laboratoriyasına baş elmi işçi-1yer;
- “Quru onurğalıları” laboratoriyasına aparıcı elmi işçi-1yer;
- “Protozoologiya” laboratoriyasına aparıcı elmi işçi-1yer

Müsabiqədə qeyd olunan ixtisasa malik, biologiya üzrə elmi dərəcəsi olan elmlər doktoru və fəlsəfə doktorları iştirak edə bilər.

Sənədlər müsabiqənin müvafiq tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində bu ünvana təqdim edilməlidir.

Ünvan: *Bakı şəhəri, Az 1004, keçid 1128, məhəllə 504*

Telefon: (+99412) 539-73-71.

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI

KOTİROVKALAR SORĞUSU ELAN EDİR

- Sərnişin liftlərinə aylıq servis xidmətinin göstərilməsi.
- Printer və kserokopiya aparatları üçün kartriclərin alışı.
- Yeməxanada olan yük liftlərinin təmiri.
- Avtomobil təmiri.

Təkliflər 04 may 2018-ci il saat 17.00-dək qəbul olunur.

Zərflərin açılışı 07 may 2018-ci il saat 15.00-da həyata keçiriləcək.

Ünvan: *Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasimov küçəsi-8*

Əlaqələndirici şəxs: Əsgərov Qara

Telefon: 0125124108

Tender Komissiyası.

“Azerbaycan Sənaye Korporasiyası” ASC balansına keçəcək əmlakların qiymətləndirilməsi xidmətlərinin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (+99412) 505-95-11 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 02.05.2018-ci il saat 11:00 tarixinədək qəbul olunur. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 40C.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Təmir, tikinti və inşaatda istifadə olunan təsərrüfat malları, avadanlıqları və iş alətlərinin satın alınması ilə əlaqədar tenderdə iştirak etmək üçün müraciət (imzalanmış və möhürlənmiş) və 400 (dörd yüz) manat (ƏDV daxil) məbləğində iştirak haqqını “Azerbaycan Dəmir Yolları” QSC-nin bank hesabına ödədikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən, iş vaxtı saat 09:00-dan 18:00-a kimi ala bilərlər.

Hesab nömrələri:
AZ57İBAZ38050019449345061205 (AZN);
AZ47İBAZ38150018409345061205 (USD);
AZ27İBAZ38150019789345061205 (EUR)
AZ64İBAZ38150018109345061205 (RUR).
VÖEN: 9900007721
Bank: Azərbaycan Beynəlxalq Bankı ASC

“Nəqliyyat” filiali

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab:

AZ03NABZ01350100000000002944

S.W.I.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılır. Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıdakı qeyd olunan ilkin sənədlər 21 may 2018-ci il saat 18:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

—*Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında arayış;*
—*son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*
—*son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;*

—*tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;*
—*mənşə və uyğunluq sertifikatları;*
Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər;

—*tender təklifi (zərflərin açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır);*

—*tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatı təklifin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır).*

Təklif və təklifin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əslı və surəti) 25 may 2018-ci il saat 18:00-a kimi elanda göstərilmiş ünvana təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Satınalma təşkilatın ünvanı: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230

Əlaqələndirici şəxs: Mətanət Səmədova, tel: (+99412) 499-66-23, e-mail: m.samadova@ady.az

Tender təklifləri 29 may 2018-ci il tarixdə, saat 11:00-da elanda göstərilmiş ünvanda açılacaqdır. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, müvafiq təcrübə, maliyyə vəziyyəti və s. Mallar sifariş verildikdən sonra 3 gün müddətində göndərilməlidir.

Tender “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun keçirilir. Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Satınalma Komissiyası.

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot-1. Dəftərxana və təsərrüfat mallarının satın alınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdır.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə 50 manat məbləğində iştirak haqqını aşağıdakı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu ala bilərlər.

A1. Emitent bank
Adı Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071

Müxbir hesab:
AZ41NABZ01360100000000003944

S.W.I.F.T BİK CTREA222

A2. Ödəyici

Adı Gəncə Regional M.T.İdarəsi

Hesab № AZ48CTRE00000000000000

VÖEN: 2300144211

Fond: 7 iqtisadi təsnifat kodu: 142340

Ünvan: *Gəncə şəh, Əttarlar küçəsi,*

Məhsəti Gəncəvi Mərkəzi

Əlaqələndirici şəxs: *Hüseynov R.*

Tel.: (022) 266-29-51.

İştirak haqqı heç bir halda geri qaytarılır.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağı-

dakı sənədləri təqdim etməlidirlər:

—*tenderdə iştirak etmək üçün ərizə;*
—*tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);*

—*Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;*

—*iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*

—*iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları, işlərin yerinə yetirilməsi üçün analoji işlərdə təcrübəsi;*

—*iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;*

—*iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.*

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 22 may 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 31 may 2018-ci il saat 17:00-a təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təkliflər 1 iyun 2018-ci il saat 12:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

Bakı Nəqliyyat Agentliyi

inventarların satın alınması ilə əlaqədar

KOTİROVKA SORĞUSU ELAN EDİR

Bakı Nəqliyyat Agentliyi inventarların

kotirovkalar sorğusu üsulu ilə satın alın-

masını həyata keçirir. Maraqlanan təşkilat-

lar 404-41-20 (daxili 2185) telefon nömrəsi

ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sor-

ğusunda iştirak etmək üçün sənədlər 30

aprel 2018-ci il tarixdə saat 12:00-dək Bakı

şəhəri, Ziya Bünyadov 111 ünvanında qə-

bul olunur.

Azərbaycan Respublikası

Dövlət Statistika Komitəsinin aparatı

üçün dəftərxana və təsərrüfat mallarının

satın alınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİLİR

Kotirovka sorğusu 2 lot üzrə keçiriləcək.

Lot-1. Dəftərxana mallarının satın alınması.

Lot-2. Təsərrüfat mallarının satın alınması.

İddiaçılar “Kotirovka sorğusunun şərtlər toplusu”nu Dövlət Statistika Komitəsinin inzibati binasının yerləşdiyi Bakı şəhəri, İnşaatçılar prospekti 81 (otaq 513) ünvanından əldə edə bilərlər (əlaqələndirici şəxs: Qasımovva Qönçə, telefon: (012) 538-62-57). Təkliflər 2018-ci il may ayının 11-i saat 18.00-dək qəbul edilir. Təklif zərfləri 2018-ci il may ayının 14-ü saat 11.00-da yuxarıda qeyd olunan ünvanda 414-cü otaqda açılacaqdır.

Tender Komissiyası.

AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQİSİ

RESPUBLİKA

BEKLAM VƏ ELAN XİDMƏTİ

4 4 1 - 2 0 - 2 3

BİLDİRİŞ

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Mürsəl kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Mürsəl kəndində yerləşən inzibati binasında cari təmir işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar 0202351441 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Sənədlər 14.05.2018-ci il saat 11:00 tarixədək qəbul olunur.

Tender Komissiyası.

BİLDİRİŞ

“Azərişiq” ASC tərəfindən 04 Aprel 2018-ci il tarixində rabitə avadanlığı və digər ehtiyat hissələrinin satın alınması üzrə kotirovka sorğusu üsulu ilə keçirilmiş tender müsabiqəsində tender komissiyasının qərarına əsasən “Retro-Holding” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 24.04.2018-ci il tarixində ƏDV daxil 46 194,27 (qırx altı min yüz doxsan dörd manat, 27 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

“Azərişiq” ASC

Tender Komissiyası.

Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi, 1 B ünvanında yaşayan Cəlilov Niyət Vəzirulla oğluna məxsus 302013018350 reyestr nomrəli çıxarış itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “SAFEZONE GPS” MMC-yə verilmiş şəhadətnamə (VÖEN: 1305482271) itdiyi üçün etibarsız sayılır.

Məmmədov Elnur Şahvələd oğlunun adına verilmiş 0449773 N-li əmək kitabçası itdiyi üçün etibarsız sayılır.

Əliyev Süleyman Ədalət oğlunun 1978-1984-cü ildə Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş diplomu itdiyi üçün etibarsız sayılır.

Məmmiyev Vəzir Məzlum oğlunun adına məxsus Mühəribə Veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Lənkəran rayon aqrar islahat komissiyasının 3 mart 1998-ci il tarixli 11 nömrəli qərarı ilə Şıxəkəran kənd sakini Abbasov Şahid Mikayıl oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 194; KOD 80222028) itdiyi üçün etibarsız sayılır.

Lənkəran rayon aqrar islahat komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə Nərimanabad qəsəbəsinin sakini Qəribov Mətləb Əlisə oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 1056; KOD 80207016) itdiyi üçün etibarsız sayılır.

● Redaksiyanın telefonları:

İqtisadiyyat və islahatlar redaksiyası: **539-95-51**;
Siyasət, ictimai problemlər və analitik təhlil redaksiyası: **538-55-20**;
Beynəlxalq əlaqələr, dövlət quruculuğu və hüquq redaksiyası: **539-95-51**;
Humanitar siyasət redaksiyası: **539-26-18**;